

**EVDƏ QAL,
SAĞLAM QAL**

**Azərbaycanın
nicat
yolu - 9 iyun**



Bax 4

**Aida
İmanquliyeva
haqqında
elektron baza
hazırlanıb**



Bax 3



İlham

**"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir**

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 094 (6059) 9 iyun 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

**Siyavuş Novruzov: "Biz tarixi
həqiqətləri düzgün çatdırmalıyıq"**

Vaxtilə Sürət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar". SİA-nın məlumatına görə, bunu Milli Məclisin dünən keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib...



Bax 3

"La Vanguardia": Ermənistan COVID-19 nəticəsində öz xəstəxanalarında kollaps yaranmasını etiraf edir

İspaniyanın ən qədim nəşrlərindən olan "La Vanguardia" qəzetində "Ermənistan COVID-19 nəticəsində öz xəstəxanalarında kollaps yaranmasını etiraf edir" sərəlvhəli məqalə dərc edilib.



**Sevinc Fətəliyeva:
"Azərbaycan polisi
öz vəzifəsini şərəflə yerinə yetirir"**



Hər bir ölkə vətəndaşlarını böhrandan az itki ilə çıxartmaq üçün öz strategiyasını, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzini və metodlarını tətbiq edir. Hökumətimiz də pandemiyanın ilk günlərində qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti...

Bax 5

**Prezidentə yazırlar: Xalqımız üçün
böyük işlər görürsünüz!**



Bax 2

**Mikael Minasyan: "Paşinyan
yalvararaq İlham Əliyevdən
vaxt istədi
ki,..."**



Paşinyan Vyana-da və Sankt-Peterburqda əldə olunmuş razılışmalara cavab verərək, hakimiyyətin qalan qollarını da ələ keçirmək niyyəti ilə və hiyləgərliklə Azərbaycan Prezidenti İlham Əliyevdən vaxt istəyib. SİA Ermənistanla məxsus tert.am saytında yayımlanan...

Bax 3

**Yay transfer pəncərəsi
nə vaxt açılacaq?**

FIFA yay transfer dönməsi ilə bağlı qərar verməyə hazırlaşır. Hər ölkədə mövsümün bitməsinə 4 həftə qalmış transfer pəncərəsi açılacaq. Ancaq müqavilələr...



Bax 16

**Bəhrüz Quliyev:
"Harada qanun
pozuntusu, cinayət
varsa, orada cəza
da olmalıdır"**



Bax 9

**"Levon
Ter-Petrosyan
da həyəcan
təbili çaldı"**



Bax 12

**Vüqar
Rəhimzadə:
"Avropa Şurasının
riyakar mahiyyəti
heç kim üçün sirr
deyil"**



Bax 9

Prezidentə yazırlar: Xalqımız üçün böyük işlər görürsünüz!



Rəsmi xronika

Prezident İlham Əliyev "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.

sonsuz məhəbbətimizi və hörmətimizi bildirirəm. Ulu Tanrı Sizi, ailənizi və millətimizi qorusun".

Ruxsarə Nəsirova Ağcabədidən yazır: "Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizin gördüyünüz işlər biz ziyalıları çox sevindirir. Gənclərlə, şagirdlərlə görüşlərimizdə ürəkdolusu danışmağa, misallar çəkməyə, sayısız-hesabsız nümunələr göstərməyə kifayət qədər faktımız olur. Bütün bu işlər Sizin gərgin zəhmətinizin, əzmkarlığınızın, xalqa olan sevginizin nəticəsidir.

Hazırda dünyamızın çox ağır bir vəziyyətlə üzlaşdığı, amansız xəstəliklə mübarizə apardığı vaxtda ölkəmizdə dərhal qabaqcıl tədbirlərə başlandı. Əhaliyə dəfələrlə çağırışlar etdiniz, bizi bu çətin durumda bir-birimizə dəstək olmağa, dünyanı sarsıdan görünməz düşməne birlikdə qalib gəlməyə səslədiniz. Sizin xalqın yanında olmanızın, onu gözləyən təhlükəyə görə keçirdiyiniz narahatlıq, bununla bağlı həyata keçirdiyiniz tədbirlər Sizə olan inamı daha da artırdı.

İyunun 3-də Ağcabədi rayonuna səfəriniz bizi çox sevindirdi. Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün vəsaitin ayrılması təhsilimizə, gələcəyimizə göstərdiyiniz qayğının nümunəsi idi və bu, biz ziyalıları çox sevindirdi.

Cənab Prezident, biz Sizə inanırıq və güvənirik. Ulu Tanrı Sizi qorusun".

Faiq Məmmədov Tərtərdən yazır: "Tərtər rayonunun idmançıları adından Sizi ürəkdən salamlayıq, rayonumuzda möhtəşəm Olimpiya İdman Kompleksini bizə bəxş etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk.

Bütün dünyanı koronavirus pandemiyası ağışına aldığı bir vaxtda Siz Mehriban xanımın birlikdə yeni sosial layihələrin həyata keçirilməsini dayandırmadınız. Tərtərdə istifadəyə verilmiş Olimpiya İdman Kompleksi bunun bariz nümunəsidir. Biz gənclər Sizin idmana göstərdiyiniz diqqət və qayğına həmişə hiss etmişik, bu gün də hiss edirik.

Cənab Prezident, Tərtər idmançıları adından söz verirəm ki, yeni istifadəyə verilmiş Olimpiya İdman Kompleksində daha həvəslə məşq edəcək, sıralarımızı gənc idmançılarla genişləndirəcək, yeni uğurlara imza atacağıq. Tanrı Sizi və ailənizi qorusun".

Əxtiyar Əzizov Bakıdan yazır: "COVID-19-un dünyanı cənginə aldığı bir vaxtda Sizin iti zəkəniz, uzaqqörən siyasətiniz sayəsində görülən qabaqcıl tədbirlər nəticəsində bu qorxulu bəlanın ölkəmizdə geniş yayılmasının qarşısı vaxtında alındı. Əks təqdirdə, bu bəlanın fəsadları daha böyük olardı.

Bu çətin və ağır günlərdə Siz birinci xanım Mehriban Əliyeva və bütün ailə üzvləriniz ilə birlikdə böyük fədakarlıq, hüner göstərərək xalqınıza arxa, dayaq oldunuz. Xalqın sağlamlığını iqtisadiyyatından üstün tutduğunuz, aztəminatlı ailələrə göstərdiyiniz maddi və mənəvi dəstək Sizin xalqa olan dərin məhəbbətinizin təzahürüdür. Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndirir və Sizi dəstəkləyirəm. Gördüyünüz işlərə görə şəxsən öz adımdan, həmçinin çalışdığım Bakı abadlıq şirkətinin başbanları adından Sizə təşəkkür edir, cənağına arzulayıram.

Qoy, Ulu Tanrı Sizi qorusun".

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər. SİA Prezidentin saytına istinadla həmin məktublardan daha bir neçəsini təqdim edirik:

İqbal Əkbərov və Dünyamalı Ağababəyev Cəlilabad rayonu, Göytəpə şəhərindən yazırlar: "Sizin rəhbərliyinizlə Azərbaycanın müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib, beynəlxalq aləmdə özünə layiqli yer tutub.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafına göstərdiyiniz qayğı aqrar sektora güclü təkan verib və ərzaq təhlükəsizliyini təmin edib. Biz bunu Cəlilabad rayonunun təmsalində bir daha görürük.

Bizim məşğuliyətimiz kartofçuluqdur. İstehsal etdiyimiz məhsul respublikamızla yanaşı, xarici bazarlara da çıxarılır. Bu il karantin rejiminin məhdudiyetlərinə baxmayaraq, Siz məhsulun Rusiyaya göndərilməsinə şərait yaratdınız. Min bir əziyyətlə istehsal etdiyimiz kartofu Rusiyaya göndərməklə yaxşı pul qazanmağa və güzəranımızı yaxşılaşdırmağa nail olduq. Cənab Prezident, bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun".

Möhübbət Alışov və başqaları Cəlilabaddan yazırlar: "Bu gün dünyada, o cümlədən qonşuluğumuzdakı ölkələrdə tüğyan edən iqtisadi-siyasi problemlərin təsirindən Azərbaycanı və xalqımızı qorumaq üçün bütün qüvvələri səfərbər etmisiniz. Biz bölgələrdə və kəndlərdə yaşayan vətəndaşlar olaraq Sizə daim güvənirik. Koronavirus pandemiyası bəlasının tüğyan etdiyi bir dövrdə verdiyiniz uzaqqörən qərarlarla bizi bu bəlalardan minimum itkilərlə xilas etməkdəsiniz.

Cənab Prezident, becərdiyimiz məhsulları xarici bazarlara göndərilməsini təşkil etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk".

Nizami Abdullayev Moskvadan yazır: "Mən Qarabağ müharibəsi veteranıyam. Taleyin qismətindən hazırda Rusiyada yaşayı-

ram. Bu məktub vasitəsilə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu öz əməli işlərinizlə sübut edirsiniz. Bunu deməyə mənim haqqım var. Üzləşdiyim vəziyyəti qısaca qeyd etsəm yəqin ki, hər şey aydın olar. Bu çətin pandemiya dövründə ailəmə kömək göstərilməsi ilə əlaqədar Sizə müraciət etmişdim. Bir neçə gündən sonra ərzaq yardımı ilə təmin olunduq. Belə bir qayğıyı görmək, hiss etmək əlbəttə ki, qürurvericidir.

Əziz Prezidentimiz, bizi darda qoymadığınız üçün ailəmin adından Sizə təşəkkür edirəm. Bizim ailə fəxr edir ki, doğma Azərbaycanımızın Prezidenti məhz Sizsiniz. Allah Sizdən razı olsun".

Sevil Babayeva Gəncədən yazır: "Sizin söylədiyiniz "İnsanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür" sözləri bizi ruhlandırır. Sanki dağa söykənmişik. Mehriban xanım Əliyevanın xalqımıza bir ana, bacı, nənə kimi müraciət etməsi və müraciətlərinin sonunda "Sizin Mehriban" imzasını qoyması ən xoş sözlərə layiqdir. Bu sözlərin, gördüyünüz işlərin əks-sədasi çox-çox uzaqlara gedib çıxır. Bu sözlər, bu xoş münasibət bizə ən yaxşı valideynləri, ailə üzvlərini xatırladır.

Cənab Prezident, bacıma söylədim ki, bu çətin pandemiya dövründə mən Prezidentimizi düşündüyümdən də güclü, bacarıqlı, xalqı üçün fədakarlıq nümayiş etdirən gördüm. Bacım isə cavab olaraq mənə dedi: "O, müdrik şəxsiyyətin, Ulu Öndərin oğludur. Elə də olmalıdır".

Əziz Prezidentim, ürəyimdə sözü çoxdür. Hamısını yazsam yəqin ki, bir məktuba sığmaz. Allah Sizi və ailə üzvlərinizi pis gözdən, bəd nəzərdən uzaq etsin".

Nurlanə Əhmədli və İlhamə Əsədova Qazax rayonundan yazırlar: "Bütün dünyaya yayılan koronavirusun ölkəmizdə qarşısının alınması üçün öncədən gördüyünüz tədbirlər bu gözəgörünməz düşmənlə mübarizənin ilkin mərhələsində səmərəsini verdi. Bunun sayəsində ölkəmizdə xəstələrin və itkinin sayı xeyli az oldu. Karantin dövründə Sizin sərəncamınız və tapşırığınız ilə əhali üçün yardım paketləri müəyyən olundu və vətəndaşlara böyük kömək göstərildi. Biz bu tədbirlərin dəyərini indi daha aydın hiss edirik. Çünki karantin rejimi yumşaldıqdan və bəzi məhdudiyətlər aradan qaldırıldıqdan sonra koronavirusa yoluxanların sayı bir qədər artmışdır. Sözsüz ki, bu menzərə hamını yeni-

den narahat etməyə başlamışdır. Mətbuatdan oxuyur və eşidirik ki, bunun qarşısının alınması üçün növbəti tədbirlər həyata keçiriləcək.

Hörmətli cənab Prezident, məqsədyönlü tədbirlər hesabına mövcud narahatlığın tezliklə birdefələlik aradan qaldırılacağına inanırıq. Gördüyünüz işlər üçün Sizə təşəkkür edir, daxili və xarici siyasətinizdə növbəti uğurlar arzulayırıq".

Əlizadə Quliyev və İsmayıl Ağayev Lənkərandan yazırlar: "Çox sağ olun ki, xalqımız üçün böyük işlər görürsünüz. Biz görürük ki, bu gün bütün dünya ölkələri çətinliklərlə üzlaşib. Amma Sizin və Mehriban xanımın sayəsində biz bu çətinlikləri o qədər də hiss etmirik. Sizin davamlı qayğınızla ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da böyük işlər görülür. Koronavirus pandemiyası ilə əlaqədar bizim şəhərdə də lazımı tədbirlər həyata keçirilir. Biz bundan çox razıyıq.

Bu günlərdə bizim yaşadığımız M. Hüseynzadə küçəsinin asfaltlanması bizi çox sevindirdi. Bunu çox arzulayırdıq.

Çox sağ olun, cənab Prezident. Biz Sizə inanırıq ki, Sizin rəhbərliyinizlə biz bütün arzularımıza çatacağıq. Sizə bir daha minnətdarlığımızı bildiririk.

Söhbət Tağıyev Gədəbəydən yazır: "Gədəbəy rayonunun Əyriyev kəndi düşmənlə sərhəddə yerləşən kəndlərimizdən biridir. Bu gün Əyriyev kəndində elektrik xətlərinin, işıq dirəklərinin, transformatorların yenilənməsi sakinlərin hədsiz sevincinə səbəb olmuşdur.

Respublikamızda, o cümlədən Gədəbəyimizdə və Əyriyev kəndində görülən işlərə görə kənd sakinləri adından Sizə təşəkkürümüzü bildiririk. Tanrı Sizi və Azərbaycanımızı qorusun".

Naftalanan Adilə Bağırova yazır: "Sizin Tərtər rayonuna səfəriniz zamanı Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməyiniz hər bir Azərbaycan vətəndaşı üçün nümunədir. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir. Həmçinin həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır.

Bu ağır vəziyyətdə ölkəmizdə görülən işlərə, bütün sosial-iqtisadi layihələrin həyata keçirilməsinə və hər zaman Azərbaycan vətəndaşının yanında olduğunuza görə kurort şəhərimiz Naftalanın sakinləri adından Sizə

Adil Əliyev: “Karantin qaydalarına hamımız əməl etməliyik”



Hər yerdə olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə davam edir. Keçən aylarda bu mübarizədə uğurlarımız var idi, karantin qaydalarının tətbiqi nəticəsində xəstələrin sayını və ölüm hallarını aşağı səviyyədə saxlamaq mümkün idi. Ancaq karantin qaydalarını uzatmaq iqtisadiyyatımızın problemlərini artırma bilirdi, iş yerlərinin açılması və ticarətin başlanması zəruri idi.

Ancaq may ayının ortalarından başlayan yumşalma xəstə sayını yenidən artırdı. Vəziyyət o həddə çatdı ki, mart və aprel ayında gündəlik xəstə sayı 40-50 nəfər idisə, mayın sonu və iyun ayının başlanğıcında say 3 rəqəmliyə keçdi və hazırda xəstə sayı 250-350 nəfərə çatır. Bu baxımdan yenidən sərt tədbirlər görülməyirdi, vəziyyəti nəzarətdən çıxma bilirdi. Bu isə o demək olacaqdı ki, mövcud xəstəxanalarımızda boş yer qalmayacaqdı. Nazirlər Kabineti yanında Operativ Qərargah şənbə və bazar günlərində vətəndaşlara evdən çıxmağı qadağan etdi. Başqa alternativimiz yox idi. Qardaş Türkiyə də bir neçə ay bu üsuldən istifadə edib və müsbət nəticələri görüb. İnanıram ki, şənbə və bazar qadağasının yaxın günlərdə müsbət nəticəsini biz də görəyik. Karantin rejiminin tələblərinə hər birimiz əməl etməliyik.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev deyib. O qeyd edib ki, vətəndaşlarımızın mütləq əksəriyyəti şənbə və bazar günü bayıra çıxmaq qadağasına riayət etdi. Çünki hamımız başa düşürük ki, sərtləşən qaydalar özümüzlü, ailə üzvlərimizi və bütövlükdə Azərbaycanımızı qorumaq üçündür. Ancaq təəssüf ki, xoşagəlməz hallarla da üzləşdik. “Operativ Qərargah şənbə və bazar günü qadağasını ötən həftənin əvvəlindən elan etmişdi. Yəni iki gün qadağasına riayət etmək üçün ərzaq tədarükü görmək üçün kifayət qədər zaman var idi. Ancaq cümə günü marketlərdə növbələr yarandı, çörək piştaxtaları boşaldı. Əlbəttə, böyük ailələr var və onlar iki günlük çörək tədarükü görməli idilər. Ancaq internetdə yayılan bir görüntüyə reaksiya verməyə bilmərəm. Taxta səbətəki çörəklər dükanın qarısından içəri keçməyə macal tapmadan havada uzanan əllər tərəfindən anında boşaldılırdı. Kim əlinə nə qədər çörək yığa bilirdisə, o qədər daşıyırdı. Azərbaycan müharibə şəraitindədir və hər zaman da vurğulayırıq ki, torpaqlarımızı işğaldan azad etmək üçün savaşa hazır olmalıyıq. Müharibə şəraitində isə hər bir çətinliyə və sınağa dözməli olacağıq. 2016-cı ildə 4 günlük savaş günlərində həmin sınaqdan üzüağ çıxdıq. Savaş yenə olarsa, növbəti sınaqdan da üzüağ çıxmalıyıq. Odur ki, dükanlarda çörək piştaxtalarının boşaldılması görüntüsü bizə yaraşmadı. İki gün keçib və marketlər yenə açıqdır, kimsə çörəksiz və ya ərzaqsız qaldımı? Bu sual cümə günü torbalarını yiyə bilməyəcəyi qədər çörək və ərzaqla dolduranlara aiddir. Nəzərə alın ki, bu həftənin sonunda da növbəti dəfə bayıra çıxmaq qadağası tətbiq oluna bilər. Eyni görüntülərin təkrarlanması bizə başucalıq gətirməyəcək. Bununla bərabər düşünürəm ki, eyni səhvin təkrarlanmaması üçün insanlarımız arasında təbliğat işinin gücləndirilməsinə ehtiyac var. Unutmayaq ki, düşmən də bu görüntüləri izləyir və informasiya savaşında bizə qarşı istifadə edə bilər, - deyər A.Əliyev vurğulayıb.

Sədr müavini qeyd edib ki, şənbə və bazar günü qadağası polisimizin üzərinə böyük məsuliyyət qoyurdu. Çünki polis karantin qaydalarına əməl olunmasına nəzarət etməli idi. Məsuliyyətli vətəndaşlarımız kimi polisimiz də bu sınaqdan üzüağ çıxdı. Ancaq qaydalara riayət etməyənlər və aranı qarışdırmaq istəyənlər yenə tapıldı. İnternetdə yayılan görüntülərin birində polis qanuna riayət etməyən vətəndaşımızı polis məntəqəsinə aparmaq istədikdə mü-

qavimətlə üzləşir, bəziləri evyandan polislərin üzərinə müxtəlif əşyalar atırlar. Polisə iş başında müqavimət göstərmək, onun üzərinə əşyalar atmaq, söymək dünyanın hər yerində olduğu kimi Azərbaycanda da qanun pozuntusu sayılır. Bunu edənlər düşünməsinlər ki, cəzasız qalacaqlar. Bir neçə gün əvvəl metroda da bənzər olay baş vermişdi. Qərar qəbul olunub ki, metroda maska geyinilməlidir, virusdan ancaq bu cür qorunmaq olar. Polis maskasız vətəndaşı çıxartmağa çalışdıqda bir neçə nəfər polisə müqavimət göstərdi. Daha sonra həmin şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olundular. Eləcə də bazar günü polis üzərinə müxtəlif əşyalar atanlar müəyyənləşdirilərək məsuliyyətə cəlb olunublar. Çünki bu tədbirlər görülməsə qanunlarımızı heçə saymış olarıq və başqaları da qanunsuz əməllərinə görə cavabdeh daşımayacaqlarını düşünə bilərlər. Fədakar polislerimiz bizlərdən biridirlər, qanunun keşiyində dayanıblar, hər zaman bizə əl tutmağa da hazırdırlar. Təsədüfi deyil ki, şənbə və bazar günləri sosial şəbəkələrdə yayılan görüntülərdə polisimizin nümunəvi hərəkətləri ilə yadda qaldı. Polis maşını ilə yoldan keçən yaşlı qadının bacısının dəfninə aparılmasından tutmuş, piştaxtaların boşaldılması səbəbindən çörək almağa macal tapmayan vətəndaşımızın evinə çörək apararaq polisimizə qədər müsbət nümunələr gördük. Ancaq kim ki, bu iki gündə qaydalara riayət etməyib, qadağalara məhəl qoymayıb, polisə müqavimət göstərmiş, onlar məsuliyyətə cəlb olunublar. Biz hüquq dövlətdə yaşayırıqsa, qanunlara tabe olmalıyıq. Polis isə qanun keşikçisidir.

Radikal müxalifətin bu məsələdə də öz simasını göstərdiyini söyləyən Adil Əliyev deyib: “Dünəndən polisə müqavimət görüntülərini “qəhrəmanlıq nümunəsi” kimi internetdə yayırlar və şərhlərdə nalayiq ifadələr işlədirlər. Metroda məlum hadisə baş verəndə xaricdə kök salmış saytlardan biri görüntünü sevincək halda “polisi vaqondan qovdular” başlığı ilə yaydı. Amerikada kök salmış radikal müxalifətin nümayəndələrindən biri isə Yeni Yasamalda polisə müqavimət görüntüsünü alman faşistlərinin əməlləri ilə “müqayisə” edib. Həmin radikal yaşadıqı Amerikada qaradəriliyin polis tərəfindən vəhşicəsinə öldürülməsinə reaksiya vermək əvəzinə, polis soydaşını ləkələməyə çalışır. Keçməz. Azərbaycan polisi vətəndaşı qanuna riayət etməyə çağırır, bu olmadıqda qanunun ona verdiyi imkanlar çərçivəsində hərəkət edir, daha “amerikalı polis kimi boğulana qədər kimsənin boğazını sıxmır”.

İstənilən hakimiyyət qanun-qaydanın yaradılmasına və bunu təmin edən güclü polisin olmasına maraqlıdır. Siz necə hakimiyyətə iddialısınız ki, polisə müqaviməti və bununla aşkar qanunsuzluğa dəstəkləyirsiniz? Demək siz qayda-qanunda deyil, anarxiyada maraqlısınız. Həmin anarxiyanı cəmiyyətimizin 1990-cı illərin əvvəllərində hakimiyyətdə olduğunuz qısa dövrdə gördü və bir daha təkrarlanmasını istəmir. Əgər siz vətəndaşları düşünürsünüzsə, insanları polisə müqavimət göstərməyə, kaos yaratmağa deyil, virusun yayıldığı dövrdə insanları maska taxmağa və sosial məsafəni qorumağa dəvət etməli idiniz. Ancaq siz bu adı çağırışı da etmirsiniz, çünki sizin dərdiniz insanlarımızı qorumaq deyil, ölkəni xaos və anarxiyaya sürükləməkdir. “Dövlətin və xalqın problemləri nə qədər artarsa, bizim üçün bir o qədər yaxşı olar” - bu, sizin həyat prinsipinizdir və dəyişməz olaraq qalır. Ancaq nəhaq əziyyətdir. Əlbəttə, ölkəmizdə hər şey ideal deyil, müəyyən qüsurlar var, onlarla mübarizə aparılır. Sizin siyasətiniz isə bizi keçmişə qaytarmağa köklənib, bunu isə mütləq çoxluq istəmir”.

Daha 323 nəfər koronavirusa yoluxdu, 5 nəfər vəfat etdi



Azərbaycan Respublikasında koronavirus infeksiyasına 323 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Xəzər Xəbər-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış beş nəfər vəfat edib.

Hazırkı dövrdə ölkəmizdə 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4377 nəfər müalicə olunaraq sağalıb, 93 nəfər vəfat edib, 3406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343391 test aparılıb.

Aida İmanquliyeva haqqında elektron baza hazırlanıb

Elm aləmində nadir istedadla malik elə alimlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdiyi zəhmətin tam həcmi zaman keçdikcə öz dəyərini daha da artırır və elm sahəsində öz dəyərli yerini tutur. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir. Neçə-neçə kitabların, tərcümələrin müəllifi olan Aida xanım Azərbaycan Milli Elmlər Akademiyasının Şərqsünaslıq İnstitutunun ilk qadın direktoru olmuş, Azərbaycan şərqsünaslığını bir çox yaxın və uzaq ölkələrdə elmi konfrans və simpoziumlarda ən yüksək səviyyədə təmsil etmişdir.

Cəfər Cəfərlinin adı Respublika Gənclər Kitabxanası görkəmli şərqsünas-alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın həyat və yaradıcılığında bəhs edən elektron resurs hazırlayaraq geniş istifadəçi auditoriyasına təqdim edilib.

Kitabxanadan SİA-ya bildirilib ki, resurs kitabxananın rəsmi saytında yerləşdirilib. Elektron resursda görkəmli alimin həyat və elmi fəaliyyətinin əsas tarixləri, əsərləri, tərcümələri və s. kimi məlumatlar öz əksini tapıb. Elektron resursda Vasim Məmmədəliyev, Nergiz Axundova, Cəmil Quliyev kimi akademiklərin, yazıçıların, dövlət xadimlərinin Aida xanım haqqında səsləndirdikləri fikirlər, xatirələr də yer alıb. İstifadəçilər elektron resurs vasitəsilə Aida xanımın foto və video qalereyasına baxış keçirmək imkanına da malikdirlər.

Siyavuş Novruzov: “Biz tarixi həqiqətləri düzgün çatdırmalıyıq”



“Vaxtilə Surət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin dünən keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, o zaman hadisələrin qarşısını ala bilməyən AXC-Musavat cütlüyü indi özünü demokrat adlandırır: “O zaman Surət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri asacaq. Bunları ümummilli lider Heydər Əliyev dar ağacından xilas etdi. O zaman do?vlət katibi olan Əli Kərimli qaçıb, iki il Kələkidə gizləndi, Heydər Əliyev demokratik dövlət qurandan sonra hərsi bir dərədən çıxıb, özlərini demokrat adlandırdı. Bu məsələni bugünkü gənclərin diqqətinə çatdırmaq lazımdır. Bu insanlar tarixi saxtalaşdırmaqla məşğuldurlar. Heydər Əliyevin o zamankı fəaliyyətini yanlış istiqamətdə təqdim etməyə çalışırlar. Biz tarixi həqiqətləri düzgün çatdırmalıyıq”.

Mikael Minasyan: “Paşinyan yalvararaq İlham Əliyevdən vaxt istədi ki...”

Paşinyan Vyanada və Sankt-Peterburqda əldə olunmuş razılaşmalara cavab verərək, hakimiyyətin qalan qollarını da ələ keçirmək niyyəti ilə və hiyləgərliklə Azərbaycan Prezidenti İlham Əliyevdən vaxt istəyib. SİA Ermənistan məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.

“Düşmənlərlə danışıqlar apararaq ağılsız ölkəni cəhənnəmə çevirir”, deyər Mikael Minasyan növbəti videoya belə ifadə edib. Mikael Minasyan qeyd edib ki, Nikol Paşinyan hiyləgərliklə hakimiyyətini möhkəmlənmək və qalan hakimiyyət qollarını da ələ keçirmək istəyi ilə Ermənistan Respublikasının dövləti hesabına İlham Əliyevdən yalvararaq vaxt istəyib.



Azərbaycanın nicat yolu - 9 iyun

Müstəqillik dövrünü yaşayan Azərbaycan ictimai-siyasi və sosial-iqtisadi həyatının yüksək göstəriciləri və nəticələri ilə dünya dövlətləri sırasında qüdrətini daha da artırıb. Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmələri ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir. Müstəqil dövlətimizin uğurlarından qürurla söz açarkən, bu nailiyyətlərin təməlinin qoyulduğu zamanın - Azərbaycan tarixinin silinməz salnaməsi olduğunu qeyd etməliyik. Tarixin silinməz zamanına çevrilən həmin məqamlar müstəqil dövlətimizi təhlükələrdən xilas etdi və bugünkü dünyada nüfuz qazanmış müstəqil Azərbaycanın adını zirvələrə yüksəltdi. Bu tarix - xalqımızı nicata aparan yol - 1993-cü ilin 9 iyun tarixində başlanmışdır. Həmin gün Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində çox mühüm bir addım atmışdı.

Tarixin gedişinə nəzər salsaq, görürük ki, 1990-cı ilin Qanlı 20 Yanvar hadisələrindən sonra Ulu Öndər Heydər Əliyev Moskvadan Azərbaycana qayıtması, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilməsi, artıq bu mübarizə alovunu gücləndirdi və Müdrik Siyasətçinin uzaqgörən siyasəti xalqın buxovlanmış arzularının yolunda ümid çirağı yandırmış oldu. Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında Muxtar Respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan Parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul edildi.

Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə oldu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin Sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul edildi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan KP-nin fəaliyyəti dayandırıldı və onun bütün strukturları ləğv edildi.

Ali Sovetin xalqın tələbi ilə çağırılmış Növbədənəkar Sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin Sessiyasında tarixi sənəd qəbul edildi. Amma Azərbaycan müstəqillik əldə etmiş olsa da, ölkədə hökm sürən ictimai-siyasi proseslər ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

O dövrdə siyasi hakimiyyətdə olanların sərişəsizliyi üzündən vətəndaş müharibəsinə rəvac verildi, milli dövlətçiliyimiz ikinci dəfə məhv olmağın bir addımına gətirildi. Belə bir zamanda, xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Ümummilli Lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin bu qayıdışı Vətənin xilasını və xalqın qurtuluşunu idi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasında çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi



“Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır” Ümummilli Lider Heydər Əliyev

hakimiyyətinə gəlməyədi, indi nə Azərbaycandan, nə də ölkəmizdəki bugünkü əmin-amanlıqdan və inkişafdan danışmaq olmazdı.

“Müstəqilliyin qoruması onu əldə etməkdən qat-qat çətinidir”

Sonrakı hadisələr daha müsbət məcralara yönəldi, ölkədə nisbətən sabitlik yarandı və oktyabrın 3-də Ulu Öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. İrəlidə müstəqilliyin mü-rəkkəb və keşməkeşli illəri dururdu. 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz” deyirdi Heydər Əliyev. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ümummilli Lider Heydər Əliyev “Müstəqilliyin qoruması onu əldə etməkdən qat-qat çətinidir” məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndər qarşıya çıxan bütün sərhədlərə qarşı mövqe və iradəsini qəti şəkildə qoydu. Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi: “Azərbaycan xalqı azadlığını əldə etmiş

xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır” deyən Dahi Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - “Əsrin müqaviləsi” imzalandı. Bununla da, Azərbaycan öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqçıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə, dünya enerji təhlükəsizliyi sistemində qoşuldu. 1993-cü ildən başlayaraq, dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər müstəqillik Azərbaycanın suveren dövlət kimi mövcud olması, tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyi əbədiyyəti və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır.

**MÜSTƏQİL
AZƏRBAYCANIN TARİXİ
NAILİYYƏTİ, ULU ÖNDƏR
HEYDƏR ƏLİYEVİN
ƏSASININ QOYDUĞU
INKİŞAF STRATEGİYASININ
MƏNTİQİ NƏTİCƏSİDİR**

Böyük Qayıdışın möhtəşəm nəticələri təkcə Azərbaycanın dövlət müstəqilliyinin əbədləşdirilməsi, ölkəmizin parçalanmasının qarşısının alınması və vətəndaş müharibəsinin dayandırılması ilə ifadə edilmir. Bu gün Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Beynəlxalq təşkilatlar regiondakı bütün layihələrdə Bakının mövqeyini nəzərə alırlar. Ölkəmiz sosial-iqtisadi inkişafın tempinə görə dünya dövlətləri arasında li-

derlər sırasındadır.

Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadıq qalaraq, müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.

Həqiqətən də, Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək, bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə, haqlı olaraq, fəxr edə bilər. Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələri möhkəmlənib və iqtisadiyyat dinamik inkişaf edib. Dövlət neft strategiyasının həyata keçirilməsi ilə yanaşı, bu illər ərzində, ölkəmizdə müasir iqtisadiyyatın əsaslarının yaradılması, torpaq islahatlarının həyata keçirilməsi, sahibkarlığın inkişaf etdirilməsi və maliyyə-bank sisteminin qurulması istiqamətlərində mühüm layihələr gerçəkləşdirilib. Ölkəmizdə neft və qeyri-neft sektorunun yüksəlişi ümumi daxili məhsulun artmasına, güclü sahibkarlar zümresinin və orta təbəqənin yaranmasına təkən verib. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülüb. Ulu Öndər Heydər Əliyevin strateji xəttini siyasi, iqtisadi, sosial və s. kimi bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olumasını milli hədəflərdən biri kimi müəyyənləşdirib.

Əldə edilən uğurlar müstəqil Azərbaycanın tarixi nailiyyəti və Ulu Öndər Heydər Əliyevin əsasının qoyduğu inkişaf strategiyasının məntiqi nəticəsidir.

Zümrüd BAYRAMOVA

TƏBİB sədri Azərbaycan vətəndaşlarına təşəkkür edib



“Biz vətəndaşlardan xahiş edirik ki, gələcəkdə həftəsonu bu tipli karantin sərbəstləşdirilmələri olarsa, 103 xidmətinə olan xırda çağırışların çox olmaması üçün dərmanların alınması və s. kimi məsələləri əvvəlcədən həll etsinlər”. SİA-nın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramtin Bayramlı bildirib.

Həftə sonunda 103 xidmətinə olan çağırışların sayı artdığı üçün ünvanlara çatmada çox az ləngimələr oldu, bunu etiraf etməliyik. Gecikmələrin səbəbini açıqlayan TƏBİB sədri qeyd edib ki, təcili yardım xidmətinin işçiləri gündəlik olaraq ünvanlara gedir, COVID-19-la bağlı müayinələr aparır və nümunələr götürürlər: “Müayinələrin cavabı bəlli olduğundan sonra isə pozitiv çıxan xəstələr xüsusi rejimli xəstəxanalara təxliyə edirlər. Təcili yardım xidmətinin digər briqadaları isə digər xəstəliklər üzrə çağırışlara gedirlər. Lakin küçəyə çıxma qadağası ilə əlaqədar vətəndaşlar ən kiçik şikayətlər üçün də təcili yardıma müraciət ediblər, bununla əlaqədar olaraq da gündəlik çağırış sayı 800-dək artıb”.

R.Bayramlı bildirib ki, sərt karantin qaydalarının tətbiq edildiyi şənbə və bazar günlərində Azərbaycan vətəndaşlarının çox ciddi həmrəylik nümayiş etdirdiyini deyən R.Bayramlı əlavə edib ki, əksər insanlar karantin qaydalarının tələblərinə ciddi şəkildə əməl edib. O, buna görə Azərbaycan vətəndaşlarına təşəkkür də edib.

“La Vanguardia”: Ermənistan COVID-19 nəticəsində öz xəstəxanalarında kollaps yaranmasını etiraf edir



İspaniyanın ən qədim nəşrlərindən olan “La Vanguardia” qəzetində “Ermənistan COVID-19 nəticəsində öz xəstəxanalarında kollaps yaranmasını etiraf edir” sərbəstləşdirilmələri olarsa, 103 xidmətinə olan xırda çağırışların çox olmaması üçün dərmanların alınması və s. kimi məsələləri əvvəlcədən həll etsinlər”.

Məqalədə qeyd olunur ki, bu gün Ermənistan öz xəstəxanalarında COVID-19-dan təcili müalicə ediləli bütün pasiyentlərə eyni vaxtda xidmət etməyə imkan olmadığını etiraf edib. Ölkənin baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində etiraf edib ki, bir sutka ərzində 697 nəfərin yoluxması təsdiqlənib. Bu, müəyyən mənada antirekorddur.

AZƏRTAC xəbər verir ki, N.Paşinyanın sözlərinə görə, o özünü də hər hansı simptomlar olmadan koronavirusa yoluxub. Baş nazir diqqətə çatdırıb ki, bir gün ərzində Ermənistanda koronavirusdan 15 nəfər ölüb. O deyib: “Ermənistanda yeni tipli koronavirusa yoluxmuş pasiyentlərin 75 faizində xəstəliyin simptomları yoxdur, lakin qalan 25 faizə intensiv terapiya tələb olunub. Qafqazın bu kiçik ölkəsində səhiyyə sistemi dağılmaq həddinə çatıb. Biz ciddi vəziyyətlə üzləşmişik, tibbi xidmətlər hamını vaxtında hospitalaşdırmağa imkan vermir”.

Öz “Facebook” səhifəsində ölkə vətəndaşları tərəfindən sanitariya normalarının kütləvi şəkildə pozulması barədə videoçarxlar yerləşdirməyə başlamış N.Paşinyan bir daha bütün vətəndaşlara müraciət edərək onların sanitariya-epidemioloji qaydalara riayət etməyə çağırıb. Son rəsmi məlumatlara görə, Ermənistanda 13 mindən çox insana koronavirus diaqnozu qoyulub, 211 nəfər bu xəstəlikdən ölüb.

Sevinc Fətəliyeva: “Azərbaycan polisi öz vəzifəsini şərəflə yerinə yetirir”



“Hər bir ölkə vətəndaşlarını böhrandan az itki ilə çıxartmaq üçün öz strategiyasını, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzini və metodlarını tətbiq edir. Hökumətimiz də pandemiyanın ilk günlərində qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamağa nail oldu. Əhəlinin sağlamlığının qorunması istiqamətində qabaqçılıq tədbirlərin müsbət nəticə verməsi ilə aprelin 27-dən Azərbaycanda da karantin rejiminin yumşaldılmasına, rejimdən mərhələli şəkildə çıxmağa başlandı. Biz özümüzə, öz birliyimizə güvən duyduq! Lakin, bezi insanların məsuliyyətsizliyi və məsələni ciddiyyə almaması bu gün karantin rejiminin sərbəstləşməsi ilə nəticələndi”.

SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlararası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. S.Fətəliyeva bildirib ki, dəfələrlə müraciət olunmağına baxmayaraq, kimlərsə bu məsələyə səthi yanaşdı və qaydalara əməl etmək məsələsini unutdu. Son nəticə günün reallığıdır. Unutmaq lazım deyil ki, bizlərin hər birimizin məsuliyyətli olması olduqca vacibdir, çünki insan itkisinə səbəb olan hərəkətlərə yol vermək qəbul edilməzdir və acı sonluqdur. Hər bir vətəndaş şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Çox təəssüf edirəm ki, bezi insanlar tərəfindən dünən hər birimizə məlum olan məsələlər baş verdi və ədalətsiz münasibətin şahidi olduq !.

Millət vəkiliyinə görə, respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır. Danılmaz həqiqətdir ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu vardır. Azərbaycan polisi hüquqi, fiziki şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır və dünən biz bunu onların fəaliyyətində, insanlara olan münasibətində bir daha şahid olduq. Onlar vəzifə borclarını yerinə yetirməkdən əlavə hər bir kəsə övlad, qardaş münasibəti sərgilədilər.

“İndi Azərbaycan polisinin işi təkə insanları cinayətkardan yox, həm də öz məsuliyyətsizliyindən qorumaqdır. Xüsusi karantin rejimi ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyən polisimiz təmkinlə, səbrlə insanları maarifləndirmə işləri aparırlar. Qanun qarşısında hər kəs eynilik daşıyır və bu qaydalara əməl etməyən, buna ciddi yanaşmayan kəslər sözsüz ki, etdiyi əməlin qanuni cavabdehliyini daşmalıdır. Baş verənlər, öz vəzifəsini icarə edənlərə qarşı sərt münasibət və qeyri-etik davranış sərgiləmək heç də xoşagəlməz deyil və ürəkəçən mənzərə yaratmır. Vətəndaşlarımız həyata keçirilən tədbirləri anlayışla qarşılamalıdır. Məqsəd yalnız və yalnız vətəndaşlarımızı, insanlarımızı qorumaqdır. Bunu başqa məcraya yönəltmək, mənasız mülahizələr yürtmək zamanı deyil! Birlik nümayiş etdirməliyik, həm maddi, həm mənəvi müstəvidə. Tövsiyələrə sözsüz əməl edilməlidir. Azərbaycan bu imtahandan üzüağ çıxmalıdır, virusa həmrəyliyimiz, birliyimizlə qalib gəlməliyik. Bunun üçün isə koronavirusun təhlükəli bir epidemiyaya olduğunu qəbul etmək və lazımı tədbirlərin həyata keçməsinə bir-birimizə dəstək durmalıyıq”-deyə, S.Fətəliyeva vurğulayıb.

Elmar Məmmədov DTX-yə müraciət etdi



Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi olaraq, şəxsi məsələləri şərh etməyə və bu barədə əvvəl də bildirmişdim. Lakin, son günlərdə Xarici İşlər Nazirliyinə qarşı bilərəkdən yalan və böhtan kampaniyasının aparıldığını müşahidə edirik. Bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) rəsmi müraciət edilib. SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. L.Abdullayeva bildirib: “Vətəndaşın şərəf və ləyaqəti ölkəmizdə Konstitusiyaya və digər qanunvericilik aktları ilə qorunur. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir. Şəxsi həyata müdaxilə edərək, təhqir və böhtan xarakterli məlumatları yayanlar məsuliyyətə cəlb olunmalıdırlar.

Xarici İşlər Nazirliyinin həyata keçirdiyi vəzifələr strateji əhəmiyyətlidir və bilərəkdən bu mühüm dövlət orqanı barədə yalan və qərəzli məlumatların dövriyyəyə buraxılması dövlətin milli maraqlarını ciddi təhdid etməklə yanaşı, müstəqil respublikamızın beynəlxalq nüfuzuna da xələl gətirir. Bu səbəblərdən qarayaxma kampaniyasının araşdırılmasını və Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini zəruri hesab edirik”.

İnam Hacıyev

Tahir Rzayev: “Avropa Şurası ikiüzlü mövqeyi ilə seperatizmə imkan yaradır”



ruz qaldığını, xalqımızın başına müsibətlər gətirildiyini, soyqırımlar törəndiyini, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün olduğunu, Ermənistan tərəfindən daim atəşkəsin pozulduğunu, dinc sakinlərin qətlə yetirildiyini gördüyü, bildiyi halda Avropa Şurası qəti mövqə ortaya qoymur, təcavüzkarə öz qoymətini vermir, münasibətin həlli üçün lazımı təşəbbüs göstərmir. Əksinə, bezi hallarda Azərbaycana təsir göstərməyə çalışır. Ermənistanda insanlar açıq-aşkar öldürülür, parlament gülləbaran edilir, kütləvi həbslər keçirilir, qarşıdurmalar sənədlərini tanımadıqları halda Avropa Şurası susur, heç bir münasibət bildirmir və bu demokratiyaya

mənəvi böhran hökm sürür, ölkə rəhbərləri beynəlxalq hüququn norma və prinsiplərini köbud şəkildə pozub faşizmi, terroru, təcavüzü, qəddarlığı təbliğ edirlər və hətta qatillərə heykəllər ucaldılır, mahnılar qoşulur, demokratiya ayaqlar altında sürünür, ancaq Avropa Şurası susur. Nəinki susur, yeri gələndə hələ bu hallara dolayı yollarla demokratiya donu belə geyindirməkdən çəkinmir.

Bu bir həqiqətdir ki, bu gün Avropa Şurası Azərbaycana düşmən mövqedədir. Qondarma Dağlıq Qarabağ respublikasında keçirilən qondarma seçkilər bunu deməyə bir daha əsas verir. Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulma Hərəkatı, Minsk Qrupunun Həmsədrəri, ABŞ, Rusiya, Fransa, ATƏT-in Parlament Assambleyası bu seçkiləri pisləyən bəyanatlar verdikləri və seçkilərin nəticələrini tanımadıqları halda Avropa Şurası susur, heç bir münasibət bildirmir və bu demokratiyaya

xəyanətdir. Azərbaycanın və Ermənistanın daxil olduğu bir qurumun siyasi əxlaqsızlığı özünü hörmətdən salması, inamın itirilməsidir. Prezidentimiz Cənab İlham Əliyev Avropa Şurasının qəbul etdiyi sənədləri əhəmiyyətsiz kağız parçası adlandırmaqla bu qurumun mövqeyini, fəaliyyətini çox düzgün, obyektiv qiymətləndirmiş və həm də xalqımızı belə təşkilatların yalanlarına uymamağa, inanamamağa çağırış etmişdir. Bəşəri dəyərlərə və prinsiplərə xidmətdən uzaqlaşan, ikiüzlü mövqə tutan, nəinki dünyada sülhün, əmin-amanlığın bərpasına, əksinə, öz fəaliyyəti ilə qarşıdurmalara, ziddiyyətlərə, böhtana, yalana, seperatizmə imkan yaradan Avropa Şurasının gələcəyi yaxşı görünür. Beynəlxalq ictimaiyyət tərəfindən lazımı dəstək almadığına görə bu qurum gündən-günə nüfuzunu itirir, hörmətdən düşür və süqutunu yaxınlaşdırır.

Demokratiya oyun-bazılıq deyil, bəşəri dəyər, amal və prinsipdir və azad fikirlə, uzaqgörən, beynəlxalq normaları həyatının mənası hesab edən insanların ideali-dır, inandırıcıdır. Bu sözləri SİA-yə müsahibəsində Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, bir çox beynəlxalq təşkilatlar məhz bu məqsədlə yaradılıb və formalaşdırılıb. “İnsan hüquqlarını qorumaq, söz və fikir azadlıqlarını təmin etmək, demokratik təsisatları inkişaf etdirmək, üzv ölkələrin taleyi üçün məsuliyyət daşımaq, ayrışçılığa yol verməmək, beynəlxalq hüququn norma və prinsiplərinə sadıq qalmaq bu təşkilatların fəaliyyətinin əsaslarıdır. Çox təəssüflər olsun ki, uzun illərdir bunu Avropa Şurasının Azərbaycana münasibətində görmürük. Bu qurum daimi olaraq Azərbaycan həqiqətlərini təhrif edir, faktlara ikili standartlardan yanaşır, ermənipərəst mövqə tutur və respublikamızın imicinə ziyan vurmağa çalışır. Azərbaycan torpaqlarının 20 faizinin işğala mə-

Jalə Əliyeva: “Avropa Şurası hər zaman Azərbaycana qarşı ədalətsiz və haqsız mövqeyi ilə seçilib”

“Azərbaycan müstəqillik əldə etdiyi 29 ildə dünya ailəsinin layiqli bir üzvünə çevrilib. Belə ki, Azərbaycan BMT-də daxil olmaqla, bütün nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Əməkdaşlıq etdiyimiz, tam və bərabər hüquqlu üzvü olduğumuz təşkilatlardan biri də 70-dən çox yaşlı olan Avropa Şurasıdır. 20 ilə yaxındır ki, Azərbaycan bu təşkilatda iştirak edir, bu təşkilatın Parlament Assambleyasında nümayəndə heyəti ilə təmsil olunuruq. Hər bir beynəlxalq təşkilatla olduğu kimi, Avropa Şurası ilə də, onun Parlament Assambleyası ilə də səmimi, konsrktiv əməkdaşlıq niyyətlərini həm sözlümlə, həm də əməli fəaliyyətimizlə ortaya qoymuşuq. Ancaq çox təəssüflər olsun ki, hər zaman Avropa Şurasından, onun təsisatlarından özümüzə, dürüst və səmimi niyyətlərimizə qarşı ögey, biganə, qərəzli mövqe görmüşük”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.



kin mövqeyini, etirazını gören olub? İşgala və təzavüzə məruz qalan, 32 ildir bundan əziyyət çəkən bir xalq, bir dövlət olaraq, bizlər bunu görməmişik, eşitməmişik... Əksinə, Xocalı kimi 20-ci əsrin insanlıq dramını yaşadan Emənistanın qanlı cinayətkar rejiminin rəhbərlərinin-Sarkisyanların, digərlərinin tribunasına çevrilib

bu qurum...

“Xocalı soyqırımını törətdiyini etiraf edən və şəstlə bunu AŞPA-nın tribunasında bəyan edən görəsən kim olub? Herbi cani Sarkisyan bu tribunanı verən-ona qaşın üstə gözün var deməyən görəsən kimdir, hansı qurumdur? Məhz AŞPA, Avropa Şurasının rəhbərliyi...Uzun illərdir Ermənistanın özündə insan haqları kobud şəkildə pozulur, tapdalanır, insanlar incidilir, təqib olunur, həbsxanalara doldurulur, qətlə yetirilir, amma bir dəfə olsun belə Avropa Şurası, AŞPA onlara heç nə demir, heç bir təzyiq mexanizmini işə salmır, bütün qanunsuzluqları görməzdən, eşitməzdən gəlir...Ammə Azərbaycanda ən xırda nöqsanı şişirdib, onun ətrafında linç məhkəməsi qurmağa, Azərbaycana qarşı olmanın böhtanlar

və iftiralara yağdırmağa çalışır, cəhd edir...Deməli, bu qurumun məqsədi heç də demokratiyanın, insan hüquqlarının təmin edilməsi, müdafiəsi deyil, öz hökümünü, öz diktəsini yeritmək, qəbul etdirməkdir...Ancaq unudurlar ki, onların qarşısında görmək istedikləri və arzuladıqları “banan respublikası” olan Azərbaycan deyil...Onun qarşısında dayanan güclü, qüdrətli, demokratik, hüquqi, dünyəvi müstəqil Azərbaycan Cümhuriyyəti, onun müdrik lideri İlham Əliyevdir... Azərbaycan dövləti və dövlət başçısı heç bir qüvvəyə, o cümlədən, AŞPA-ya onunla diktə, təzyiq, zor dilində danışmağa imkan verməyib, bu gün də imkan vermir, sabah da imkan verməyəcək...Əgər AŞPA, Avropa Şurasının digər təşkilatları azacıq olsa belə, öz elan etdikləri dəyərlərə sadıq olsaydılar, işğalçı Ermənistanı dəstəklədiyi qondarma, cinayətkar “DQR” rejiminin növbəti “seçki şousu”na, Şuşadakı “andicmə mərasimi” təxribatına dərhal qiymət verər, tutarlı mövqeyini ifadə edərdi. Amma etmədi, yenə də, erməniperəst mövqeyinə, antiAzərbaycan siyasətinə “sadiq” qaldı, bir daha iç üzünü, mahiyyətini nümayiş etdirdi... Elə hesab edirəm və bu, belədir, AŞPA-ya ən gözəl və sərrast qiyməti dövlət başçımız cənab İlham Əliyev verdi. Cənab İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya id-

man Kompleksinin açılışında tarixi çıxışı zamanı bunları dedi:“...Bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözədən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münafiqə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə də Avropa Şurası bu saxta seçkilər haqqında səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!” Hesab edirəm ki, bu açıqlamanın geniş şərhinə, əlavə izahatına da ehtiyac qalmır. Əsl, düzgün və sərrast mövqe, qiymət...Ancaq AŞPA-dakılar da, digər beynəlxalq qurumlardakı erməniperəst antiAzərbaycan dairələr də bilsinlər, unutmasınlar ki, cəhdlərinin, söylərinin bu günə kimi heç bir nəticəsi olmayıb, bundan sonra da olmayacaq. Hər zaman məğlubiyyətə, fiaskoya uğrayacaqlar. Azərbaycan isə öz müstəqil dövlətçilik xətti-yolu ilə gedəcək, zəfərlərinə zəfər qatacaq, kimsənin köməyi, rəyi, icazəsi olmadan da bütün ərazilərində öz suveren hüquqlarını təmin və bərpa edəcəkdir!”-deyə, J.Əliyeva vurğulayıb.

J.Əliyeva bildirib ki, Avropa Şurası hər zaman Azərbaycana qarşı ədalətsiz və haqsız mövqeyi ilə seçilib. Bu təşkilat erməniperəst anti-Azərbaycan dairələrin təsiri altında olub, onların tribunasına çevrilib. Qurum Avropanın, aparıcı Qərbi ölkələrinin özündə, demokratik dəyərlərin, insan hüquqlarının təmin edilməsindən gəcə-gündüz danışanların, xalqlara, dövlətlərə dərs keçənlərin özlərində bu ümumbəşəri dəyərlərin hər an pozulmasına qarşı daim səssiz qalıb. Avropa ölkələrində Afrika-

dan, Orta və Yaxın Şərqdən gələn miqrantlara hansı münasibətin sərgiləndiyi hamımızın gözləri önündədir. Ksenofobiya, islamofobiya, antisemitizm Avropada tüğyan edir, amma bir dəfə olsun belə, AŞPA-nın səsi, etirazı eşidilmir. Eyni zamanda, başqa bir ölkənin ərazisini illərdə işğal altında saxlayan, bir milyondan artıq insanı ata-baba yurdlarından qaçqın-köçkün salan, faşizmi, rasizmi, terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanla qarşı bəlkə bu təşkilatın sərt, kəs-

İspaniya portalında Azərbaycan ilə bağlı geniş məqalə dərc olunub

İspaniyanın “Diplomat in Spain” portalında bu ölkənin Kral Xuan Karlos Universitetinin hüquq elmləri üzrə professoru Karlos Uriartenin Azərbaycanla bağlı geniş məqaləsi yerləşdirilib.

AZƏTƏS xəbər verir ki, məqalədə müəllif Şərqdə ilk parlamentli respublikanın 1918-ci il 28 may tarixində Azərbaycanda yarandığını qeyd edir. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq dövr ərzində demokratiya, dünyəvilik və parlamentli respublika dəyərlərini rəhbər tutduğunu, etnik mənsubiyyətdən, dinindən, sosial statusundan və cinsindən asılı olmayaraq bütün vətəndaşların siyasi və mülki hüquqlarını təmin etdiyini vurğulayıb. Qeyd olunur ki, Şərqdə ilk dəfə, bir çox Qərbi Avropa dövlətlərindən və Amerika Birləşmiş Ştatlarından da əvvəl Azərbaycan Xalq Cümhuriyyətində qadınlar seçki hüququna malik olublar. Bildirilir ki, Azərbaycanda dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Azərbaycan dili rəsmi dövlət dili elan edilib, ölkənin himni, bayrağı və gerbi təsis olunub, Azərbaycan Milli Ordusu yaradılıb.

Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadıq qalıb, özünü Cümhuriyyətin siyasi və mənəvi varisi elan edib. Müstəqilliyin ilk illərində Azərbaycan Respublikası daxili və xarici siyasətdə ağır vəziyyətlə üzləşib, Ermənistanın

THE DIPLOMAT

PORTADA NOTICIAS TRIBUNA CLUB VIP EMBAJADAS CONVICIA ESPAÑA TIEMPO LIBRE España

Los valores de la República Democrática de Azerbaiyán 102 años después

junio 4, 2020 in Yelena

Carlos Uriarte Sánchez

Profesor en la URJC y Miembro del Consejo de la Presidencia de Paneuropa Internacional

El 28 de mayo se celebra en Azerbaiyán el Día de la República, que es la fecha de la declaración de la independencia, en 1918, de la primera república parlamentaria del mundo islámico: la República Democrática de Azerbaiyán. ¿Por qué es tan importante esta fecha para todos los ciudadanos del mundo, no sólo para los azerbaiyanos? Porque ésta se basaba hace ya 102 años en los valores de una república democrática, secular y parlamentaria. Tuvo un período de vida corto, tan sólo 23 meses, pero garantizó la igualdad de derechos políticos y civiles de los ciudadanos, sin distinciones por su origen, género, religión y posición social. Por ejemplo, mucho antes que en la inmensa mayoría de los países europeos y los Estados Unidos, fue concedido el sufragio femenino. En el caso español no ocurrió hasta 1931.

azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticəsi kimi Azərbaycan Respublikası ərazisinin 20 faizi Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Ölkənin bu cür ağır vəziyyətlə üzləşdiyi bir dövrdə, Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev 1993-cü il iyun ayının 15-də yenidən hakimiyyətə qayıdıb, Ulu Öndərin müdrik və uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə qısa müddət ərzində sabitlik və tərəqqiyə nail olunaraq 1994-cü ildə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs əldə edilib.

Heydər Əliyevin Prezidentliyi dövründə (1993-2003) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatların gündəliyinə daxil edilib, bunun məntiqi nəticəsi olaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə (822, 853, 874, 884) Azərbaycan ərazilərinin Ermənistan

tərəfindən işğalı qınanıb, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinin vacibliyi bir daha təsdiq edilib, işğal edilmiş bütün Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub.

Diqqətə çatdırılır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda bütün sahələri əhatə edən çoxşaxəli islahatlar, həyata keçirilən tədbirlər Azərbaycan xalqının mənafeyinə, ölkənin qüdrətinin artmasına və daha da çiçəklənməsinə xidmət edir.

Məhz Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq və regional layihələrin əsas təşəbbüskarı və iştirakçısı kimi çıxış edir, hazırda iqtisadi inkişafın sürətinə görə lider ölkələrdən biri hesab olunur. Təsədüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən irəlilənmiş global təşəbbüslər müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təqdir edilərək yüksək qiymətləndirilir, Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul edilir. Məqalədə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən beynəlxalq nəqliyyat, enerji layihələri barədə ətraflı məlumat verilir.

Rusiya sərhədlərini qismən açır

Rusiya sərhədlərini qismən açır. Bu barədə Rusiyanın baş naziri Mixail Mişustin bildirdi. O, hökumətin Rusiya vətəndaşlarının təhsil, iş, müalicə və xəstə qohumlarının yanına gətməsi məqsədilə ölkədən çıxmasına icazə verdiyi açıqlayıb. Baş nazirin sözlərinə görə, xarici vətəndaşların da Rusiyaya müalicəyə və xəstə qohumlarının yanına gəlməsinə icazə verilib.



“Ermənilərin öz oyunlarıdır...”



sında məhz ermənilərin öz barmaqları var”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, belə düşünməyə əsaslar var: “Qardaş Türkiyənin Şərqi Aralıq və Mərmərə dənizində neft-qaz kəşfiyati aparmaq haqqından istifadə etməsini qəbul edə bilməyən 7 ölkənin XİN başçıları videogörüş keçirərək ultimatum veriblər. Bunlar Yunanıstan, Kipr, İspaniya, İtaliya, Portuqaliya, Fransa və nə qədər təəccüblü də gəlsə Ermənistanıdır”. A.Quliyev vurğulayıb ki, heç bir dənizlə və sözü gedən bölgədəki neft-qaz ehtiyatları (?) ilə bağlılığı olmayan Ermənistanın XİN -i “yuyulmamış qaşığı kimi” özünü ortaya atıb: “Aralıq dənizində hələ neft-qaz tapılsa, ondan Ermənistan da bəhrələnsə, məşhur tamaşada deyildiyi kimi- uzun haqq-hesabdır, Nazlı... Bu arada ermənilər dünyanın diqqətini pis mənada Türkiyəyə yönəltmək üçün hər şeyə əl atmaqda hər zaman maraqlı görünürlər”.

“Mən əminəm ki, son həftələrdə İstanbulda erməni kilsəsinin qapısındakı xaçın qoparılmasında, Qrant Dinkin ailəsinin hədələnməsində, habelə guya 13 erməni gəncinin güllələnməsində əks etdirən uydurma “youtube” filminin quraşdırılmasında məhz ermənilərin öz barmaqları var”.

1yunun 5-də Milli Məclisin növbədənəkar sessiyasının növbəti iclası keçirilib. İclası Milli Məclisin Sədri Sahibə Qafarova açdı.

Sahibə Qafarova bildirib ki, dünən Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ölkə vətəndaşlarına müraciət edib, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı yayılıb. Son vaxtlar vətəndaşların əksəriyyəti karantin rejiminin tələblərinə əməl etmədiyinə görə ölkədə koronavirusla bağlı epidemioloji vəziyyət pisləşib, xəstəliyə yoluxanlar ilə sağalanlar arasında ciddi fərq yaranıb. Sədr vurğulayıb ki, bununla əlaqədar karantin rejiminin yenidən sərtləşdirilməsi qərara alınıb. Şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Əhalidən xüsusi karantin rejiminin tələblərinə əməl etmək tələb olunub.

Milli Məclisin Sədri Sahibə Qafarova deyib: "Yaranmış vəziyyətlə əlaqədar mən də deputatlardan, parlament Aparatının və İşlər İdarəsinin əməkdaşlarından tələb edirəm ki, karantin rejiminin tələblərinə ciddi riayət etsinlər, müəyyən edilmiş yerlərdə hökmən tibbi maskalardan və digər qoruyucu vasitələrdən istifadə etsinlər, sanitariya-gigiyena qaydalarına əməl etsinlər. Mən düşünürəm ki, bizim işimizi işıqlandıran media nümayəndələrinin də bu tövsiyələrə əməl etməsi yaxşı olardı."

İyunun 3-də möhtərəm Prezidentimiz İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər birimiz üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələblərinə və tövsiyələrinə riayət etməlidir. Hər kəs bilməlidir ki, Azərbaycan dövləti bu virusa qarşı mübarizədə bütün lazımı tədbirləri həyata keçirir. Möhtərəm Prezidentin Ağcabədiədə "ASAN Həyat" kompleksinin açılışında qeyd etdiyi kimi Azərbaycan koronavirusa qarşı mübarizədə nümunəvi ölkədir. Beynəlxalq ictimaiyyət, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə atılmış məqsədyönlü, səmərəli və cəsarətli addımlara yüksək qiymət verib. Bu tədbirlər onu göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşları dayanır və onun sağlamlığı hər şeydən önəmlidir."

Sonra Sədr Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyə 4 məsələ daxil edilib. Gündəlik tədiq edildikdən sonra deputatlar cari məsələləri müzakirə ediblər.

Çıxış edən deputatlar ölkə həyatının müxtəlif sahələrində son vaxtlar baş verən hadisələr barədə fikirlərini açıqlayıblar, təmsil etdikləri dairələrdə seçicilərlə keçirdikləri görüşlərdən danışdıblar. Deputatlar öz çıxışlarında yeni növ koronavirus pandemiyası ilə mübarizə sahəsində karantin dövründə dövlət və parlament tərəfindən həyata keçirilən çevik tədbirlərin vətəndaşlar tərəfindən müsbət qarşılandığını söyləyiblər.

Sonra iclasın gündəliyinə daxil edilən məsələlərə baxılıb. Əvvəlcə, Sədr Sahibə Qafarova Azərbaycan Respublikasının Korruptsi-



Milli Məclisin növbədənəkar sessiyasının növbəti iclası keçirilib

yaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi barədə məlumat verib. Bildirilib ki, Komissiyanın Əsasnaməsinə görə, onun 5 üzvü Milli Məclis tərəfindən təyin edilməlidir. Qeyd edilib ki, namizədlər səriştəli və prinsipial şəxslərdir, cəmiyyətdə nüfuz sahibi olan insanlardır.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və müvafiq hesabat birinci oxunuşda təqdim olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və formada Milli Məclisə təqdim edilib. Həm layihə, həm də hesabat tələb olunan məlumatları əhatə edərək qanunla müəyyən olunmuş qaydada tətib olunub.

2019-cu ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunub. Qanun layihəsi və hesabat tələfimizdən Hesablama Palatasına rəy üçün təqdim edilib və bu rəy palata tərəfindən komitə üzvlərinə təqdim olunub.

Qeyd edildi ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qalıb. İndiyədək heç bir ildə 2019-cu ildə olduğu kimi eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və genişmiqyaslı addımlar atılmayıb. Təsədüfi deyil ki, Dünya Bankı da "Do-

ing Business 2019" hesabatında Azərbaycanı dünyanın ən çox islahat aparən ölkəsi elan edib.

Ötən müddətdə qeyri-neft sənayesinin istehsalının 14 faiz, kənd təsərrüfatı istehsalının 7.3 faiz, əhalinin real gəlirlərinin 4.7 faiz, orta aylıq əməkhaqlarının 14 faiz artması islahatların nəticələrinin qısa müddət ərzində iqtisadi subyektlər və əhali tərəfindən hiss edilməsinə səbəb olub. Azərbaycanda 2018-ci ilə nisbətən iqtisadi artım 0.7 faiz sürətlənərək 2019-cu ildə 2.2 faizə çatıb. Qeyri-neft sektoru üzrə iqtisadi artım isə 3.5 faiz təşkil edib. 2019-cu ildəki iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin edilib. Ümumiyyətlə qeyri-neft sektorunun ÜDM-dəki payı 2018-ci ildəki 58.3 faizdən 2019-cu ildə 61.7 faizə qalxmışdır. Ölkədə əməkhaqqı fondunun ÜDM-də payının artırılaraq 6.1 faizə çatması təqdirəlayiq haldır.

2019-cu ildə ölkəni strateji valyuta ehtiyatları artaraq 51.4 milyard dollar təşkil edib, bu da ÜDM-in həcmindən çoxdur. 2019-cu ildə tədiyə balansının cari əməliyyatlar balansında 4.3 milyard manat həcmində profisit qeydə alınıb.

Xarici və daxili investorlar üçün əlverişli biznes mühitinin yaradılması, biznesin vergi yükünün optimallaşdırılması, maliyyə-bank sektoru tərəfindən sahibkarlara kredit dəstəyinin verilməsi 2019-cu ildə də xüsusi əhəmiyyət kəsb edib. Ölkə Prezidenti İlham Əliyevin bilavasitə tapşırığı ilə biznes mühitinin yaxşılaşması istiqamətində son illərdə həyata keçirilən tədbirlər Dünya Bankının sonuncu "Doing Business", biznes üçün şərait hesabatında yüksək qiymətə layiq görülüb, ölkəmiz 190 ölkə arasında 25-ci yere yüksəlib.

İqtisadi artıma digər dəstək istiqaməti olaraq sahibkarlar üçün 2019-cu ildən vergi yükünün azaldılması ilə bağlı tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Bunların arasında ən nəzərəçarpanı neft-

qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergidöyəcillərinin muzzdlu işdən aylıq gəlir vergisindən 7 il müddətində azad edilməsi, mikro-sahibkarlıq subyektlərinin vergiyə cəlb olunan gəlirlərinə 75 faizlik güzəştin tətbiq edilməsidir. Bunlar da 2019-cu ildə ölkədə qeyri-leqal məşğulluğun səviyyəsini azaltmış, leqal şəraitdə işləmək istəyən sahibkarların sayını isə əhəmiyyətli dərəcədə artıraraq vergi daxil olmalarına müsbət təsir göstərmişdir.

Bildirilib ki, dövlət büdcəsi dövlətə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunmasına dair əsas maliyyə sənədi hesab olunur. Bu zəmində 2019-cu il dövlət büdcəsinin icrasını qənaətbəxş hesab etmək olar.

Qeyd olunub ki, 2019-cu ilin icmal və dövlət büdcələri yeni büdcə qaydasına müvafiq olaraq hazırlanmış ilk büdcədir. Büdcə qaydasının tətbiqi dövlət xərclərinin profisitliyinin əhəmiyyətli dərəcədə aradan qaldırılmasını, dövlət gəlirlərinin formalaşmasında hələ də mühüm xüsusi çəkiyə malik olan neft gəlirlərindən əvvəlcədən müəyyən olunmuş fiskal çərçivə daxilində istifadəsinə şərait yaradıb. Ötən ilin dövlət büdcəsinin icrası haqqında hesabat əvvəlki illərin hesabatları ilə müqayisədə daha yetərli və əhatəlidir.

İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov bildirib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Azərbaycan Prezidenti tərəfindən təqdim olunan 2019-cu il üçün dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və müvafiq hesabat ətraflı müzakirə edilib. İclasda faydalı, konstruktiv fikir mübadiləsi aparılıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da öz çıxışında 2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı Milli Məclisin komitə iclasında məhsuldar müzakirələrin aparıldığını

qeyd edib. Bildirib ki, rəhbərlik etdiyi qurumun rəyi Milli Məclisə təqdim olunub.

Müzakirələr zamanı çıxış edən deputatlar məsələ barədə öz fikirlərini açıqlayıb, təkliflərini veriblər. Maliyyə naziri Samir Şərifov səsləndirilən fikirlərə münasibət bildirib. Deputatlar "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" məsələni qəbul ediblər.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə məlumat verib. Qeyd olunub ki, bu dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədini daşıyır. Çıxış edən deputatlar məsələyə münasibət bildirdilər. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Növbəti məsələ - "Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. Qeyd olunub ki, Məcəlləyə təklif olunan dəyişikliklər bir neçə istiqamət üzrə hazırlanıb.

Birinci istiqamət Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırıqların icrası ilə bağlıdır. Belə ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə məcəlləyə bir sıra dəyişikliklər təklif olunur. Bu dəyişikliklər "Elektron məhkəmə" informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin əlavə edilməsini, məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılmasını və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibini nəzərdə tutur.

Növbəti istiqamət cinayət mühakimə icraatında kassasiya şikayəti icraatının təkmilləşdirilməsindən ibarətdir. Digər istiqamət isə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın prosesual qaydaları ilə bağlıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinə həmin qaydaları ehtiva edən yeni 59-cu fəslin əlavə edilməsi təklif olunur. Bu qanun layihəsinin 2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Deputatlar qanun layihəsi barədə öz fikirlərini açıqlayıb, təklif olunan dəyişiklikləri məqsədəmüvafiq hesab ediblər. Cinayət Prosesual Məcəlləsinə təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edilib. Bununla Milli Məclisin növbəti plenar iclası başa çatdı.

Pandemiya şəraitində Azərbaycan polisinin fəaliyyəti böyük fədakarlıq nümunəsidir

koronavirussayağı davranışı

Dünyanın 200-dən çox ölkəsində yayılmış yeni növ koronavirus (COVID-19) infeksiyası bir çox dövlətin ciddi sosial-iqtisadi və səhiyyə problemləri ilə qarşı-qarşıya qalmasını şərtləndirib. Diqqət etsək, görürük ki, pandemiya ilə mübarizə strategiyasını düzgün müəyyənləşdirən dövlətlər minimum itkiyə məruz qalıblar, vətəndaşların rifahı və sağlamlığını qorunmasına mümkün qədər nail olmağı bacarıblar.

Azərbaycanın pandemiya ilə mübarizə təcrübəsi cəlbedici nümunə kimi diqqət mərkəzində...

Bu kontekstdə Azərbaycan təcrübəsi də cəlbedici nümunə kimi diqqət mərkəzindədir. Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan önleyici tədbirlər almaqla çox nümunəvi bir təcrübə əldə etməyi bacarıb, dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub və ölkəmiz bu virusun yayılmasının total xarakter almasının qarşısını ala bilib.

Ümumiyyətlə, ölkəmizdə pandemiya şəraitində istər əhalinin sağlamlığının qorunması, istərsə də sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər həm vətəndaşlar tərəfindən, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Təsədüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının saytında qurumun missiyasının Azərbaycana səfəri barədə yer almış məlumatda da ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, ÜST-lə əməkdaşlıq təqdir olunub. Təşkilatın ekspertləri qeyd ediblər ki, Azərbaycan hazırkı global təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən dövlətlərdən biridir. Bununla yanaşı, ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus dəfələrlə ölkəmizdə pandemiya qarşı görülən işləri yüksək qiymətləndirib və bu sahədə Azərbaycan nümunəvi ölkə kimi qəbul edildiyini bəyan edib.

Koronavirusla mübarizə milli təhlükəsizlik məsələsi kimi ciddi fərdi məsuliyyət və ictimai həmrəylik tələb edir

Hazırkı mərhələdə beynəlxalq təcrübə, ayrı-ayrı ölkələrin nümunəsi göstərir ki, koronavirus pandemiyası sərhəd tanımır, ən qısa müddətdə fərqli coğrafiyalarda insanların sağlamlığını və həyatını təhdid edir. Milli və global səylərə rəğmən, dünya miqyasında bu virusun qarşısının alınmasına nail olunmayıb. ÜST-ün yaydığı cari və operativ məlumatlara nəzər saldıqda görürük ki, bir sutkada dünyada COVID-19-a yoluxma sayı 130 mindən çox olmaqdadır. Pandemiya qurbanlarının ümumi sayı isə artıq 400 mini ötür. Beləliklə, pandemiya şəraitinin aradan qalxmasını söyləmək olmaz, təhlükə qalmaqda və insanların həyatını, sağlamlığını təhdid etməkdədir. Belə bir şəraitdə dövlət

tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı, hər bir şəxsin vətəndaş məsuliyyəti ilə hərəkət etməsi, yeni ictimai dəstək mexanizminin formalaşdırılması strateji əhəmiyyətə malikdir.

Ölkəmizdə isə xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib. Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılardan və sərbəst qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb. Bunun başlıca səbəbi bir çox insanın mövcud qaydalara əməl etməməsi, sanitariya-gigiyenik normalara, sosial məsafə tələblərinə riayət olunmaması, fərdi qoruyucu vasitələrdən yetərincə istifadə olunmamasıdır. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılıdır.

Nəzərə almaq lazımdır ki, bu, milli təhlükəsizlik məsələsi olduğuna görə, ilk növbədə, milli həmrəylik, ictimai məsuliyyət tələb edir. Yəni hər bir fərd müəyyən olunmuş konkret qaydaların - atılan addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçün olduğunu bilməli, anlayışlı yanaşma nümayiş etdirməlidir. Bir sözlə, cəmiyyətin ortaq maraqları üçün bütün qaydalara ciddi əməl edilməlidir.

Pandemiya ilə mübarizədə ön cəbhədə yer alan Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirir

Qeyd etdiyimiz kimi, dövlət pandemiya şəraitində insanların sağlamlığı və rifahının qorunması üçün bütün resurslarını səfərbər edib. Eyni zamanda, koronavirusla mübarizədə ön cəbhədə yer alan polislər, həkimlər böyük fədakarlıq nümunəsi ortaya qoymaqla bu prosesə mühüm töhfə vermiş olurlar. İstər karantin rejimi dövründə, istərsə də son günlər bəzi məhdudiyetlərin yenidən tətbiq olunduğu hazırkı şəraitdə qaydalara əməl olunması, təhlükəsizliyin təmini istiqamətində uğurla fəaliyyət göstərən Azərbaycan polisi böyük fədakarlıq nümayiş etdirir. Onlar vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borclarını layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən olunmuş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atırlar.

Sosial şəbəkələrdə izlədiyimiz



Hikmət BABAOĞLU
"Yeni Azərbaycan"
qəzetinin baş redaktoru,
Milli Məclisin deputatı

görüntülərdə əks olunduğu kimi, Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışları ilə həm də milli həmrəyliyə töhfələrini vermiş olurlar. Bütün bunlar isə vətəndaşlar tərəfindən məmnunluqla qarşılanılır.

Sosial şəbəkələr vasitəsilə Azərbaycan polisinə qarşı "qara piar" kampaniyası təşkil etmək milli maraqlara qarşı yönəlmiş davranış kimi yolverilməzdir

Karantin rejimi çərçivəsində həftə sonu tətbiq olunan qapanma şəraitində - evdən çıxma qadağasının qüvvədə olduğu iki gün ərzində də polis fədakar fəaliyyət göstərmiş, qarşısına qoyulan vəzifələri yüksək səviyyədə icra edib. Lakin təəssüflərlə olsun ki, bəzi hallarda sosial şəbəkələrdə polisin fəaliyyətinə kölgə salmaq məqsədilə əsassız iddiaların irəli sürülməsinin şahidi olduq. Xüsusilə də, radikal müxalifət düşərgəsinin sabotajla məşğul olaraq karantin rejimi çərçivəsində görülən işlərlə bağlı manipulyativ informasiyalar yaymaq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti yaratmaq cəhdləri müşahidə edilir. Onlar sosial izolyasiya qaydalarının tətbiqini internet resurslarından və sosial şəbəkələrdən istifadə etməklə ictimai rəyə fərqlə formada təqdim etməyə çalışırlar. Hətta insanların sağlamlığının qorunması naminə atılan addımları "azadlıqların məhdudlaşdırılması" kimi göstərmək cəhdləri var. Bu, tamamilə manipulyativ yanaşmadır, çünki sosial özünü-təcrid vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə atılan addımdır. Təbii ki, hazırkı pandemiya dövründə ictimai maraqlarımızın tələb etdiyi karantin rejiminin tələblərinin bu cür manipulyasiya edilməsi ümumi mənafelemizə qarşı atılmış təhlükəli addım kimi qiymətləndirilməlidir: Ona görə də bu cür hərəkətlər ictimai rəy tərəfindən ciddi şəkildə qınaq obyektinə çevrilməlidir.

Bütövlükdə, sosial şəbəkələr vasitəsilə Azərbaycan polisinə qarşı "qara piar" kampaniyası təşkil etmək, onun fədakar və uğurlu fəaliyyətinin üzərinə kölgə salmaq milli maraqlara qarşı yönəlmiş davranış kimi yolverilməz və qəbul olunmazdır!

Dezinformasiya yaymaq ictimai və

hüquqi məzmunə malik olan məsələ kimi informasiya təhlükəsizliyinə təhdid yaradır

Hər şeydən əvvəl unutmamaq olmasın ki, tətbiq olunan qaydalar təkə dövlət orqanları deyil, ümumilikdə bütün cəmiyyət, fərdi qaydada hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir. Ən əsası isə, kütləvi informasiya vasitələri, fəal sosial şəbəkə istifadəçiləri məsuliyyətli, həssas və diqqətli olmalı, ajiotaja, sosial təşvişə xidmət edən, eleəcə də müvafiq hüquqi məsuliyyət doğuran yalan, dezinformasiya xarakterli məlumatların yayılmasına rəvac verən davranışlara yol verməməlidir. Çünk bu məsələlər ictimai və hüquqi məzmunə malik olmaqla həm də cəmiyyətimiz və dövlət üçün informasiya təhlükəsizliyi məsələsidir. Nəticə etibarilə, milli maraqlar ətrafında birləşmiş hər bir şəxs bu cür hallara qarşı mübarizə aparmalıdır. Müvafiq dövlət strukturlarının hüquq müstəvisində həyata keçirdiyi tədbirlərlə yanaşı, fərd olaraq xalqın təhlükəsizliyi, əhalinin sağlamlığı naminə həyata keçirilən tədbirlərin əhəmiyyətini azaltmaq, yaxud görülən işlərin üzərinə kölgə salmaq məqsədilə sosial şəbəkələrdə aparılan çirkin təbliğatın qarşısını həm də ictimai qınaq vasitəsilə almalıyıq.

"Beşinci kolon" un və radikal müxalifətin

Cauid Osmanov: "Bunlar hamısı Azərbaycan polisinə atılan şər-böhtandır"



"Dünyada tüğyan edən koronavirus pandemiyası dövründə Azərbaycan hökuməti və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qabaqcıl tədbirlər görülməsi ilə yanaşı eyni zamanda azəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox zəngin sosial paket hazırlanıb və həyata keçirilib. Bununla

belə sahibkarlara, hüquqi və fiziki şəxslərə dövlət tərəfindən çox böyük dəstək nümayiş olunub. Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq və bu Qərargahın təlimatlarına uyğun olaraq ölkəmizdə karantin rejimi qaydaları tətbiq olunub". Bunu SİA-ya millət vəkili Cauid Osmanov deyib. Deputatın sözlərinə görə, son iki gündə də Bakıda, Sumqayıtda, Gəncədə, Abşeron və Lənkəranda insanların küçəyə çıxmasına tamamilə qadağa qoyulub: "Bu pandemiya dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi orqanlarının üzərinə çox böyük vəzifələr düşüb. Etiraf etmək lazımdır ki, Daxili İşlər Nazirliyi orqanları bütövlükdə koronavirus pandemiyası dövründə üzərinə düşən vəzifəni çox layiqincə yerinə yetirdilər. Onlar istər magistral yollarda qurulan postlarda, istərsə də bütövlükdə ölkə ərazisində karantin qaydalarının həyata keçirilməsi, icra edilməsi ilə bağlı çox ciddi işlər gördülər. Birincisi, qanunların, qaydaların tamamilə işlək vəziyyətdə olması üçün onların qarşısına qoyulan vəzifə çox layiqincə həyata keçirildi. Amma çox təəssüf ki, sosial şəbəkələr üzərindən bəzi qüvvələr çalışırlar ki, Azərbaycan polisinə ləkə yaxsınlar və onların həyata keçirdiyi tədbirləri gözden salsınlar. Təbii ki, həmin qüvvələr qaragüruh qüvvələrdir. Onlar hər zaman ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Xüsusilə də bu addımlar Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışan ermənipərəst qüvvələr, xüsusilə Milli Şura və bu qurumu dəstəkləyən ayrı-ayrı qruplaşmalar tərəfindən həyata keçirilir. Bunlar hamısı Azərbaycan polisinə atılan şər-böhtandır. Eyni zamanda bu gün dünyanın bir çox ölkələrində, xüsusən qərb ölkələrində özlərini "demokrat" adlandıran qüvvələr sanki Avropada polis zorakılığını görmürlər. Sanki onlar jurnalistlərin həbs olunmasını, insanların döyülməsini, gözyaşardıcı kimyəvi maddələrdən istifadə olunmasını və s. görmürlər. Bunlar insan haqlarının tapdınması, söz azadlığının kəsilməsidir. Amma Azərbaycan demokratik sahədə çox uğurla inkişaf edən bir ölkədir. Ona görə də Azərbaycan polisi bütün Azərbaycan qanunlarına və qaydalarına əməl edərək bu vəzifənin öhdəsindən ləyaqətlə, şəərəflə, vicdanla gəlir".

Vüqar Rəhimzadə: “Avropa Şurasının riyakar mahiyyəti heç kim üçün sirr deyil”

“Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın 19 il bundan öncə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması ölkəmizin bu dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini bir daha nümayiş etdirdi. Ötən 19 ildən artıq dövrün Azərbaycana nə verdiyini təhlil etdikdə, yalnız bir məqam daha çox diqqəti çəkir: ikili yanaşma, ədalət meyarının maraqların arxasında əriməsi, Ermənistanla dəstək. AŞPA-dan qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilən qondarma prezident seçkilərinə münasibətdə susqunluğu bunun bariz nümunəsidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə SİA-ya açıqlamasında deyib.



V.Rəhimzadə bildirib ki, dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Tərtər rayonuna səfəri çərçivəsində Olimpiya İdman Kompleksinin açılış mərasimində bu məsələyə xüsusi diqqət yönəldib. “Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda qondarma prezident seçkiləri keçirilmişdir. Qondarma, saxta prezident guya ki, seçilib. Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir” söyləyən möhtərəm Prezidentimiz bildirmişdir ki, Dağlıq Qarabağdakı “seçki” şousu ilə bağlı Avropa Şurasının susmasının səbəbi odur ki, AŞPA Azərbaycanı ləkələmək, ölkəmizi gözədən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etməkdir, Azərbaycanda “beşinci kolon”u, satqınları və münafiqə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir.

“Azərbaycan ötən 19 ildən artıq dövrdə qurum qarşısında götürdüyü öhdəliklərə sadiqliyini atdığı addımları ilə sübut etsə də fürsət düşən kimi bunun dəyərləndirilməsi olaraq qarşı tərəfin ikili siyasəti ilə üz-üzə qalıb” söyləyən baş redaktor vurğulayıb ki, bu yanaşmalar öncədən məlum idi. Demokratik prinsiplərin inkişafı ilə məşğul olmalı olan Avropa Şurasının işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistanı eyni vaxtda tamhüquqlu üzv kimi sıralarına qəbul edəndə sonrakı dövrlərdə ədalət meyarını necə qoruyacağına işiq salmışdı: “Avropa Şurası Parlament Assambleyasının keçmiş həmməruzəçiləri Andreas Qross və Andres Herkelin ölkəmizlə bağlı qərəzli hesabatlarını hansı mənbələr hesabına hazırladıklarını yada salaq. Andreas qrosslar səbəbsiz yerə radikal müxalifət və “hüquq müdafiəçiləri”nin dostu kimi qəbul edilmirdi. Dağıdıcı ünsürlərə bu dəstək hazırda da davam edir. Azərbaycanı demokratik inkişaf baxımından zəif ölkələr sırasına daxil edən andreas qrosslar işğalçı Ermənistanı “azad ölkələr” qrupuna daxil edirdilər. Hər dəfə eyni qərəzli yanaşmalara rəsmi Bakının münasibəti belə olub ki, Avropa Şurası təkə həmməruzəçilərdən ibarət deyil. Heç kəs öz şəxsi mövqeyini qurumun ümumi mövqeyi kimi qəbul etdirə bilməz”.

V.Rəhimzadə belə bir məqama diqqət yönəldib ki, Avropa Şurası ölkəmizlə bağlı qəbul etdiyi “Azərbaycanda demokratik təsisatların inkişafına dair” adlı qətnamədə Azərbaycanın demokratik inkişafını təqdir edir, amma ikili yanaşmasından da əl çəkmir. Hansı ki, Azərbaycanla Ermənistanı eyni vaxtda sıralarına qəbul edərkən bu öhdəlik götürülmüşdür ki, tərəflər münafiqənin sülh yolu ilə həllinə nail olmalıdırlar: “Qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilən hər bir “seçki” şousuna müsbət rəyini ya açıq şəkildə ifadə edən, yaxud da bu dəstəyini susmaqla bildiren Avropa Şurası üzərinə götürdüyü missiyanı hansı şəkildə yerinə yetirə

bilər? Avropa Şurasından gözləntilərimizi açıqlayarkən qurumun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münafiqəsinin ədalətli həllinə yardım edəcəyini xüsusi qeyd edirik. Amma qurum istər demokratik islahatlara münasibətdə, istərsə də Dağlıq Qarabağ probleminin həllində ikili siyasətinin gizlətmir. Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin, demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbı qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə daim hücumlara məruz qalır. Bu, reallıqdır. Dövlətimizin başçısı İlham Əliyev Tərtər Olimpiya Kompleksinin açılışında da Avropa Şurasına bu çağırışı etmişdir: “Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açınsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar”.

Baş redaktor bu məqamlara da diqqət yönəldib ki, Avropa Şurasının, eyni zamanda, “Human Rights Watch”, “Freedom House”, “Amnesty International” kimi beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarda Azərbaycana qarşı qərəz, Ermənistanla qarşı isə sevgi daim özünü qabarıq şəkildə büruzə verib. Bu təşkilatların təmsil etdikləri ölkələr daim atılan bu məqsədlə addımları ört-basdır etmək üçün təsadüf adı ilə pərdələməyə çalışsalar da “xoruzun quyruğu” zaman-zaman görünüb: “Dövlətimizin başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münafiqəsinə, ən əsası problemin həlli prosesinin uzanmasına səbəb olan dünyanın ikili siyasətinə diqqət yönəldilməsin. Ölkə Prezidenti ədalət meyarına fərqli yanaşmanı əsaslı şəkildə diqqətə çatdırır. Bu yanaşmaların formalaşmasında sözsüz ki, Azərbaycan dövlətinin real faktlara əsaslanan təbliğatı, dünyaya ən yüksək tribunalardan səsləndirdiyi “Bütün dövlətlərə vahid meyarlarla yanaşılmalıdır” kimi çağırışları əsas rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, dünyanın ikili standartlarının mövcudluğuna baxmayaraq, Azərbaycan geri çəkilmir, daim irəli baxır, erməni

yalanlarına qarşı ədalətli mövqeyimizi, tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğatımızı, ən əsası gücümüzü, birliyimizi, həmrəyliyimizi nümayiş etdiririk”.

V.Rəhimzadə bir daha bildirib ki, bu gün dünya hüquq problemini yaşayır. Beynəlxalq hüququn norma və prinsiplərini zamana və məkana görə tətbiq edən dünyanın Avropa Şurası kimi nüfuzlu təşkilatı bu mövqenin ona inamsızlığın yaranmasına səbəb olduğunu düşünürmü? Özlüyündə yaranan bu suallar bir daha dünya dövlətlərinə, beynəlxalq təşkilatlara ünvanlanan bu çağırışları aktuallaşdırır: Beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsi zamanıdır.

Baş redaktor onu da əlavə edib ki, Avropa Şurası kimi qurumlar unudurlar ki, artıq yalanlarının ayaq tutub yeriməsinin vaxtı çoxdan keçib: “Müasir dövrün informasiya əsri olduğunu, Azərbaycan dövlətinin hücum diplomatiyasını tarixi faktlara əsaslanaraq yüksək səviyyədə həyata keçirdiyini, ən əsası erməni yalanlarının diplomatik uğurlarımızın fonunda zəiflədiyini, dünyada cərəyan edən proseslərə təsir imkanlarının heç endiyini nəzərə alsaq, saxta tarix yazıb bunu həqiqət kimi dünyaya çatdırmağa çalışmağın nə qədər gülünc və mənasız olduğunu görmək mümkün deyil. Azərbaycanın uğurları tarixin saxtakarlığı sevmədiyini, faktlara əsaslandığını təsdiqləməklə yanaşı, atılan addımların hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, uğurlu gələcəyə hesablandığını nümayiş etdirir”.

Azər Həsərət: “Azərbaycan polisi öz məsuliyyətini yaxşı dərk edir”

“Azərbaycan polisi həqiqətən də koronavirus (COVID-19) pandemiyası dövründə üstün bir fədakarlıq nümayiş etdirir. Həkimlərimizlə bərabər Azərbaycanın daxili ictimai asayişini qoruyan polisimiz doğrudan doğruya insanlarımızın sağlamlığı, bütövlükdə cəmiyyətdə ajiotajın yaranmasının qarşısının alınması üçün əllərindən gələni edirlər. Son iki gündə Bakıda, Sumqayıtda, Gəncədə, Abşeron və Lənkəranda küçəyə çıxmaq yasağı tətbiq edildiyi zaman da biz bunun şahidi olduq”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsərət deyib.



Siyasi şərhçinin sözlərinə görə, polisimiz həqiqətən də bütün günləri həтта gecə də növbə çəkdi, vətəndaşlarımıza izahat işi apardılar, çağırışlar etdilər: “Çalışdılar ki, insanlar qoyulan qaydalara əməl etsinlər. Təəssüflər olsun ki, bəzi insanlar bunu düzgün anlamadılar və polisə qarşı kobudluq nümayiş etdirdilər. Qanunlara tabe olmayan vətəndaşlarımız da oldu. Təbii ki, belə hallarda polis ona verilən səlahiyyətdən istifadə edərək güc tətbiq etməli oldu. Burada şiddətdən, zorakılıqdan söhbət getmir. Sadəcə olaraq qanunlara əməl etməyən vətəndaşların qanuna əməl etməsinə təmin etmək üçün öz səlahiyyətlərindən istifadə etdi. Amma bəzi adamları bu qanuni görümləri oradan-buradan kəsərək və xüsusilə şəkildə montaj edərək sosial media üzərindən paylaşıdılar və Azərbaycan polisinin vəhşilik etdiyini, vətəndaşlara qarşı zorakılıq etdiyini tirajlamaqla məşğul oldular. Sanki polisimiz durub-durduğu yerdə gedib vətəndaşları tutub döyür, həbs edir və s.

Bu adamlara sual verilməlidir ki, polis heç bir qayda pozuntusuna yol verməyən adamlarla niyə belə davranmış idi? Təbii ki, həmin adamlar qayda pozublar. Qayda pozduqları onların diqqətinə çatdırıldıqda isə polisə müqavimət göstəriblər. Biz bəzi görüntülərdə bunu müşahidə edirik. Təəssüflər olsun ki, Azərbaycan polisinin avtoritetini gözədən salmaq istəyən qüvvələr bu görüntüləri fərqli şərh edərək ictimaiyyəti, insanları çaşdırmaqla məşğuldurlar. Azərbaycan polisi öz məsuliyyətini yaxşı dərk edir, öz üzərinə düşəni şərfəli yerinə yetirir və nizam-intizamı da çox yüksək səviyyədədir. Bizim ölkəmizdə pandemiya dövründə həkimlər qədər polis də çox cəfəkeşlik edirlər və insanlarımızın qorunması ilə məşğul olurlar. Ona görə də polisə çamur atanlar bir daha düşümsünlər. Azərbaycan polisinin heç kimlə işi yoxdur. Polisimiz bizim qaygımızı qalır və bizi qorumaqla məşğuldur”.

Bəhrüz Quliyev: “Harada qanun pozuntusu, cinayət varsa, orada cəza da olmalıdır”

“Azərbaycan polisinin fədakarlığı, öz işinə, peşəsinə layiqincə yanaşması ilk öncə dövlətin və vətəndaşın mühafizəsinin təminatı üçün istiqamətdə öz sözünü deməkdir. SİA xəbər verir ki, bu fikirləri Olaylar.az-a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhrüz Quliyev qanun keşikçilərinin pandemiya dövründəki fəaliyyətlərini şərh edərkən deyib. Onun sözlərinə görə, bu gün həkimlərimizlə yanaşı, polisimiz də əsl fədakarlıq göstərməkdədirlər: “Hayatlarını təhlükə və risk altında alan polis qüvvələri daim vətəndaşların yanındadırlar, onlara əllərindən gələni dəstəyi, köməyi göstərməkdədirlər. Bu, qürurverici bir haldır ki, xüsusi karantin rejimində müxtəlif ehtiyacları olan vətəndaşlara əllərindən gələni dəstəyi göstərən polis həm də qanunun keşiyində dayanmaqdadırlar”.



Siyasi ekspert təəssüflə bildirib ki, bir sıra maraqlı dairelər də var, onlar polis bu əməyini gözədən salmaq üçün sanki növbəyə düzülüb: “Sosial şəbəkələrdə polisimizə qarşı heqarətlər, mənfi rəylər yaymağa cəhdlər göstərən belələri anlamırlar ki, eger bu gün Azərbaycanda dayanıqlı sabitlik, inkişaf və asayiş mövcuddursa, bu əsasların tərkib hissələrindən biri də əlbəttə ki, polisdir. O cümlədən, özlərini “müxalifət liderləri” kimi zorla ictimai rəyə sırımağa çalışan fərdlərin canfəşanlıqları da sübut edir ki, bu birbaşa sifarişdir və ölkəmizi gözədən salmağa yönəlmiş addımlardır. Təbii ki, xalq, sağlam düşüncəli ictimaiyyət belə hay-küylərə ümumiyyətlə etina göstərmirlər, əskinə polisimizin fəaliyyətinə dəstək göstərər, alqışlayırlar. Çünki bilirlər ki, polis bu günlərdə öz uğurlu fəaliyyətini göstərməyə idi, daha ağır vəziyyətlər yarana bilərdi. Bu baxımdan, tələb edilən qanunları pozmağa çalışanların qarşılarının alınması istiqamətində atılan addımların hər biri həm də məsuliyyətsizliyə qarşı aparılan mübarizə kimi də qiymətləndirilə bilər. Çünki koronavirus pandemiyası başlayandan etibarən Azərbaycan dövləti vətəndaşları məsuliyyətli olmağa, sağlamlıqlarının mühafizəsi üçün səy göstərməyə, ətrafdakı insanların da sağlamlıqlarının digər insanlardan asılı olmasını təbliğ etməklə çağırışlar edib. O cümlədən, dövlətimiz vətəndaşların yanında olmaqla yanaşı, həm də polis əməyindən bəhrələnilib. Yeni fakt budur ki, qanun keşikçilərimiz aylardır ki, öz peşələrinin öhdəsindən layiqincə gəlməkdədirlər”.

“Harada qanun pozuntusu, cinayət varsa, orada cəza da olmalıdır və düşünürəm ki, cəzasızlıq mühiti daha böyük qanunsuzqlara yol açır”, deyərək bildiren Bəhrüz Quliyev bildiriş ki, bu kimi məsələlərdə vətəndaşlarımız da polis əməyində dəstək göstərməli, tələb edilən qaydalara riayət etməlidirlər: “Müxtəlif hadisələr baş verərkən, vətəndaş öz xilasını məhz polisə axtarır, çünki bilir ki, polis onun yanındadır. Əgər bu gün “Mənim polisim məni qoruyur” deyimi mövcuddursa, bu reallıq ondan irəli gəlir ki, vətəndaş daim qanun keşikçilərinə arxalanır, ona xilas mənbəyi kimi baxır. Azərbaycan polisi yalnız cinayətkarlıqla mübarizə aparmır həm də müxtəlif hadisələrdə də fədakarlıq göstərir. Yanğınlarda, dağıntılarda, təbii fəlakətlərdə biz dəfələrlə şahid olmuşuq ki, polis insanların yardımına tələsib, əlində olan bütün imkanlardan maksimum istifadə edib. Bax, budur Azərbaycan polisi və onun qürurlu adı”.

Baş redaktor “bu gün Qərb ölkələrində polis zorakılıqları baş verirsə, nəyə görə ölkəmizdəki qaragüruhçu qruplar buna da etirazlı münasibət bəsləmir”, sualına cavabın bəsit olduğunu deyib: “Çünki ehtiyat edirlər ki, həmin ölkələrdəki sifarişçiləri onlardan üz döndərə bilərlər. Polisimizə qarşı qeyri-etik davranışların da arxasında bu kimi ürəkburandırıcı məsələlər dayanmaqdadır. Düşünürəm ki, belə davranışların hər biri yalnız həmin qaragüruhçu qrupların ziyanındadır, çünki bu qruplar bütövlükdə Azərbaycan xalqı kimi tərənnüm edilə bilməzlər. Xalq onları qəbul etmir. Eləcə də, Azərbaycan xalqı öz polisinin yanındadır və təhlükəsizliyini də qanun asayişini qoruyanlara etibar edir, bundan sonra da edəcək”.

Pandemiya və multikultural dəyərlər

Bəşəriyyəti yeni çağırışlar qarşısında çətin vəziyyətə salan koronavirus epidemiyası heç şübhəsiz ki, mövcud geosiyasi nizam və səhnədə də ciddi dəyişikliklərə əsas verir. Üçüncü minilliyin başlamasından cəmi 20 il keçməsinə baxmayaraq artıq əksər beyin mərkəzləri və analitiklər yenidən formalaşmağa başlayan geosiyasi konfiqurasiyanın konturlarının tamamilə yeni istiqamətdə dəyişəcəyini proqnozlaşdırırlar. Məlumdur ki, soyuq müharibədən sonrakı dövrün - XXI əsrin əsas siyasi doqması Qərbin təqətlü dünya modeli olmuşdur. Çox təəssüf ki, bu modelin əsas meyarı "Mənim kimi düşünməyən mənimlə yanaşı ola bilməz" fikri üzərində qurulmuşdu. Bu yanaşma isə dünya nizamının uzun müddət dayanıqlı ola bilməyəcəyi fikrini formalaşdırırdı. Bu həm də Qərbin dominantlığı altında mövcud dünya modelini yeni çağırışlarla qarşı-qarşıya qoyurdu. Tarixi zaman kontekstində əsrin beşdə biri kimi qısa bir dövrün müşahidələri əsasında bu çağırışları bir neçə mühüm istiqamətdə qruplaşdırmaq olar:

Geosiyasi mübarizə. Qərbin hegemonluq siyasətinə və vahid kosmopolit dəyərlərinin bəşəriyyət iddiasına qarşı müxtəlif formalarda reaksiyanın doğması gözlənilən idi. Bununla bağlı Rusiyalı mütəxəssis Anatoli Utkinin ifadə etdiyi kimi "Öz dəyərlərinin ümumiliyinə iddia etməsi Qərbi hər şeydən öncə İslam və Çin sivilizasiyası ilə toqquşduracaqdı". Proseslər göstərdi ki, hər iki istiqamətdə getdikcə güclənən siyasi mübarizə mövcud geosiyasi konfiqurasiya dəyişikliyinə artıq zərurətə çevirməkdədir. Geosiyasətdə qütb olmaq üçün güclü dövlət olmaqla yanaşı dəyərlər sisteminə də sahib olmaq lazımdır. Tarixən hər bir sivilizasiyanın özünəməxsus dəyərlər sistemi mövcud olmuşdur və bu mənada Çin sivilizasiyası hazırkı mübarizədə geosiyasi ağırlıq mərkəzi olmağa iddialıdır. Baxmayaraq ki, sivilizasiya müstəvisində Çin sivilizasiyası üçün öz təbii arealından kənara yayılma seçiyəvi deyil. Eyni zamanda qeyd etmək lazımdır ki, dövlətçilikdə imperiya ənənələrinə, yazı mədəniyyətinə, şəhərsalma və arxitektura, əxlaq normalarına, ailə dəyərlərinə və digər mənəvi keyfiyyətlərə malik olan Çin sivilizasiyası bütün nəsil-dəyişmə mərhələlərində özünəməxsusluğunu saxlamışdır və hazırkı vəziyyətdə bu üstünlüyündən yararlanmağa şərait yaranmışdır. Çindən əlavə dünyanın əksər regional güc mərkəzlərində də Qərbin hegemonluq siyasətinə qarşı çox ciddi bir əks-hərəkət getdikcə güclənərkəndir və əksər dəyərləndirmələrə görə yaşadığımız əsrin ortalarında bu özünü geosiyasi müstəvidə tarazlığın dəyişməsinə göstərəcəkdir. Xüsusən də, demoqrafik vəziyyətin yeni güc mərkəzlərinin xeyrinə olduğunu nəzərə almaq lazımdır.

İqtisadi natarazlıq. Bəşər tarixində Sənaye İnkilabından sonra iqtisadi gücün tamamilə Qərbin tərəfinə keçməsi və sonrakı texnoloji

The screenshot shows the New Times website interface. At the top, there are language options (az, tr, ru, en) and a search bar. The main header features the 'NEW TIMES' logo and the tagline 'THE THINKING OF FUTURE BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ'. Below this is a navigation menu with categories like 'SİYASƏT', 'GEOSİYASƏT', 'İQTİSADİYYAT', etc. The article title 'Pandemiya və multikultural dəyərlər' is prominently displayed. The author's name 'Ərəstü Həbibbəyli' and the date '5.06.2020' are visible. The article content is partially visible, showing the beginning of the text. There are also social media sharing icons and a 'Yeni layihə' button.

sıçrayış mərhələlərində bu üstünlüyün dəfələrlə artması iqtisadi ağırlıq mərkəzinin dominant rolunun müəyyənlişməsində həlledici rol oynamışdır. Süni intellektin yaranması və kommunikasiya texnologiyalarının ən yüksək səviyyəsinin Qərbdə təmərküzləşməsi ilə bu trendin davamlılığı da təmin olmuşdu. Eyni zamanda beynəlxalq maliyyə institutları, Bretton-Vuds sistemi beynəlxalq valyuta-kredit münasibətlərində dəyişməz kimi görünən vəziyyət yaratmışdı. Ən azı 300 illik bir dövrün iqtisadi güc mərkəzində hər hansı kənar oyunçunun müdaxiləsinə dözümsüzlük normal bir proses hesab olunur. Bununla belə yeni minillikdə Çinin "Bir kəmə, bir yol" layihəsi, Asiya İnfrastruktur İnvestisiya Bankı beynəlxalq iqtisadiyyat və maliyyə sisteminə ciddi dəyişikliklərə şərait yaratmışdır. Bundan başqa, Çinin "Microsoft" əməliyyat sistemindən və IBM proqramlarından tamamilə imtina etmək və alternativ sistem yaratmaq niyyəti də hadisələrin sonrakı inkişafında bir neçə əsrlik vəziyyəti dəyişə bilmək imkanından xəbər verir.

Mənəvi böhran. Yeni minilliyə doğru geosiyasi proseslər, iqtisadi təlatümlərlə yanaşı, mənəvi dəyərlərə münasibətdə də böyük böhran yarandı. Avropa uzun illərdə təbliğ etdiyi multikulturalizm ideyalarının danageri addım atmağa başladı. Xüsusən də Yaxın və Orta Şərqdə idarəolunan xaos nəticəsində yaranmış çoxsaylı qaçqın ordusunun "Qoca qitə"yə üz tutması böyük humanitar böhrana səbəb oldu. Aralıq dənizi miqrantları üçün "ölüm dənizi"ne çevrildi. Aydın oldu ki, Avropa ölkələrinin ikinci dünya müharibəsindən sonra geniş təbliğ etdiyi multikultural dəyərlər yalnız həmin ölkələrin işçi qüvvəsi ehtiyacını

ödəmək üçün olan həddən kənar yalnız şüar xarakteri daşıyır. Hazırda işçi kvotasını dəfələrlə üstələyən miqrantların taleyinə isə Qərb bəşəriyyəti olduqca biganə münasibət göstərməkdədir. Mənəvi dəyərlərin tənəzzülü fonunda Avropa ölkələrində islamofobiya, dini dözümsüzlük, ultra-şovinizt meyillər artmaqdadır.

Beləliklə, üçüncü minilliyin qeyd olunan trendləri şəraitində koronavirus epidemiyasının yayılması siyasi, iqtisadi, mənəvi münasibətlər sisteminə yeni konfiqurasiyanın yaranmasına gətirib çıxardı. Post-pandemiya dövrü isə ümumiyyətlə hələlik proqnozlaşdırıla bilinmir. Bu mənada pandemiya sonrakı dövrdə multikultural dəyərlərə münasibətin necə formalaşacağını əminliklə qeyd etmək çətinidir. Bu bir realıqdır ki, insanlıq hər zaman çətin vaxtlarda daha həmrəy, tolerant olmağa çalışır. Lakin pandemiya eyni zamanda seçim etmək zərurətinin və ikili standartların da ortaya çıxmasına şərait yaradır. Bu baxımdan gələcəyi proqnozlaşdırmaq üçün tarixin keçmiş dərslərinə nəzər salmaq yaş olar.

Tarixdə məlum olan ən kəskin epidemiyalardan biri 164-cü ildə Çinin şimalında başlayan vəba epidemiyası olmuşdur. Nəticədə bəzi bölgələrdə əhalinin 20-40 faizi ölmüşdür. Vəbanı qıtlıq və çəyirtkə hücumlarının müşayiət etməsi faciəni daha da dərinləşdirib. Həmin dövrdə 300 ilə yaxın idi ki, Çini Minq xanədanlığı idarə edirdi. Ölkə boyu yayılan ölümcül epidemiya bu sülalənin hakimiyyətinin bitməsinə gətirib çıxarıb.

XIV əsrin ortalarında Avropada milyonlarla insanın ölümü ilə nəticələnən vəba epidemiyası tarixin gedişində ciddi dəyişikliklərə səbəb oldu. Çoxlu insan ölümü nəti-

cəsində azalan işçi qüvvəsini işlətmək xərcləri artmışdı. Bu isə insan əməyini əvəz edən yeni texnologiyaların yaranmasına, sənayeləşməyə yol açdı. Ancaq vəba nəticəsində kütləvi ölümlər insanları uzun dəniz səyahətlərinə çıxmağa və yeni dünyanın kəşfinə təkan vermişdi. Bütün bunlar Avropanı dünyanın əsas güc mərkəzinə çevrilməsinə şərait yaratmışdır. Multikultural münasibətlər, fərqliliklərə dözümlülük baxımından isə olduqca neqativ yanaşma yaranmışdır. Belə ki, yeni torpaqların kəşfi irqçiliyin kəskin dövrü, fərqli mədəniyyətlərin daşıyıcılarını yanaşı yaşaya bilməməsinin acı təcrübəsi kimi yadda qalmışdır.

Daha sonrakı dövrdə XVI əsrdə yeni dünyanın kəşfi ilə Amerika materikinə müstəmləkəçilərin "gətirdiyi" xəstəliklər bir neçə ciddi epidemiya dalğası yaradıb. Ən çox insan tələfatına çıxək xəstəliyi və malyariya epidemiyası səbəb olub. Sağ qalmış az sayda insan torpaq sahələrinin hamısında əkin işləri apara bilmədiyi üçün çox böyük sahələr məşəyə və ya çöllüyə çevrilib. Baş verən iqlim dəyişiklikləri qitələrarası miqrasiya proseslərinə ciddi təkan verib. Multikultural münasibətlər baxımından isə yeni dünyanın kəşfi irqçiliyin, xüsusən də Amerikanın yerli xalqlara münasibətdə dözümsüzlüyün kəskin dövrlərindən biri kimi xarakterizə olunur.

XIX əsrin sonlarında Afrikada iribuynuzlu heyvanlar arasında yayılan vəba virusu sonrakı dövrdə qitənin, siyasi, eləcə də multikultural mühitində silinməz izlər buraxmışdır. 1888-1897-ci illərdə mal-qara vəbası virusu Afrikadakı heyvanların 90 faizinin məhvini səbəb oldu və bu yerli icmaları iqtisadi cəhətdən olduqca çətin vəziyyətə saldı.

Xəstəliyin qitədə yaratdığı xaos sonrakı dövrdə Afrikanın böyük ərazilərinin Avropa ölkələri tərəfindən müstəmləkəyə çevrilməsinə əsaslandırdı. Təsədüfi deyil ki, 1870-ci illərdə Afrikanın yalnız 10%-i Avropanın nəzarətində olduğu halda, 1900-cü illərdə bu göstərici 90%-ə çatıb. Multikultural mühitdə də cəmiyyətin qarşılaşdığı ən neqativ hadisələrlə yadda qalan oldu. Həmin dövrdə Afrikada aparılan aparteid siyasəti irqi ayrı-seçkiliyin ən kəskin forması tarixə düşmüşdür.

Beləliklə, sadaladığımız dünyanı sarsıdan pandemiya dövründə multikultural mühitdə dözümsüzlük, ayrı-seçkilik daha xarakterik olmuşdur. Halbuki epidemioloji fəlakətlər zamanı həmrəylik ən əsas müqavimət yollarından biridir. Müşahidələr göstərir ki, hazırda davam edən koronavirus pandemiyası da tarixə başqa cür yazıla bilməyəcək. Epidemiyanın ilk günlərindən Avropanın bəzi ölkələrində xəstəlikdən ölənlər müsəlman miqrantlara dəfn olunmaq üçün belə yer tapılmaması multikultural dəyərlərin, islamofob münasibətin həqiqi mahiyyətini ortaya qoyur. Əslində pandemiya imkan verir ki, multikultural münasibətlərin kimin üçün dəyərlər sistemi, kimin üçünə yalnız mənfəət və ya assimilyasiya üçün alət, süni şüar olduğuna bir daha göstərsin. Azərbaycanda əsrlərdir ki, multikultural dəyərlər mənəvi zənginliyin tərkib hissəsidir və pandemiya hər hansı ikili münasibət yaratmaq iqtidarında deyil. Qərbin əksər ölkələri isə pandemiya imtahanında özlərinin bəyan etdikləri multikulturalizm ideologiyasına növbəti zərbələr vurmaqda davam edirlər.

Ərəstü Həbibbəyli,
iqtisadiyyat üzrə fəlsəfə
doktoru

Avropa Şurası öz məsuliyyətsiz və ədalətsiz davranışları sayəsində beynəlxalq və regional səviyyədə nüfuzundan tamamilə məhrum olmaq təhlükəsi ilə üzləşib

Azərbaycan Respublikasının Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynlinin yap.org.az-a müsahibəsi



nün səssiz qalması hansı məqamlardan xəbər verir?

- Bəli, deyilənlərin təsdiqi kimi bir neçə faktı açıqlamaq istərdim. Məsələn, "Vahid Ermənistan" Partiyasının sədr müavini və "Haynews.am" saytının koordinatoru Mqer Yegizaryan 2019-cu il yanvarın 26-da İrəvanda "Nubaraşen" həbsxanasındaki kamerada iki aylıq aclıq aksiyasından sonra ölüb, lakin Avropa Şurası və AŞPA buna heç bir reaksiya verməyib. Ermənistanın Konstitusiyası Məhkəməsinin sədri Tovmasyanı siyasi təqiblərə məruz qoyan, siyasi məqsədləri naminə sabiq dövlət başçısı Koçaryanı həbsxanaya salan, Serj Sarkisyanı istintaq altında saxlayan, bir sözlə, siyasi məhbuslar məsələsində ön çərçədə gedən Ermənistan qarşı heç bir sət reaksiya göstərmir.

Təsadüfi deyil ki, ölkəmizin başçısı AŞPA-nı ikili standartların ən geniş vüsət aldığı regional platforma adlandırır. Biz istər başqa-başqa ölkələrdə keçirilən seçkilər, istərsə də insan hüquqları ilə bağlı digər məsələlərdə Assambleya tərəfindən sərgilənən münasibətlərin kökündə həmişə fərqli prinsiplərin dayandığını şahidi olmuşuq. AŞPA Azərbaycanı heç bir əsası olmayan siyasi məhbus məsələsinə hər dəfə hər vaxt qabardaraq ölkəmizə qarşı bunu təhdid vasitəsinə çevirib. ABŞ-ın Minneapolis şəhərində çoxsaylı insan ölümü ilə nəticələnmiş hadisələrdə polislerin insanlarla vəhşicəsinə davranışını görməzdən gələnər Azərbaycanı ictimai asayiş və sabitliyin bərpasına yönəlmiş qanuni tədbirləri qeyri-demokratik adlandıraraq ciddi tənqid predmeti kimi istifadə edirlər. Faşist Qaregin Njdey Ermənistanın paytaxtında heykəl qoyulmasına aidıyyəti qurumların reaksiya verməməsinə və onların erməni əsirliyində olan sülh niyyətli iki mülki Azərbaycan vətəndaşının - Dilqəm Əsgərov və Şahbaz Quliyev taleyinə biganə qalmasını məhz ikili standartlarla izah etmək mümkündür.

Başqa bir fakt. Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili və müxalif "Qalib Gürcüstan" siyasi hərəkatının liderlərindən olan Quram Çalaqşvili həbs edilib, 2017-ci ildə sabiq prezident Mixiel Sakaşviliyə qarşı cinayət işi açılıb. Avropa Şurası isə susub. Başqa bir fakt isə Ukrayna ilə bağlıdır. 2019-cu ilin mayında Ukraynanın Dövlət İstintaq Bürosu sabiq prezident Petro Poroşenkoya qarşı dövlətə xəyanət maddəsi üzrə cinayət işi açılıb, lakin Avropa Şurası bu məsələ ilə bağlı heç bir qətnamə qəbul etməyib. Fransada "sarı jiletli" in aksiyalarını və Avropaya üz tutmuş miqrantlara münasibəti də bu qəbildendir. Belə misallar yüzlərlədir.

- Avropa Şurası və onun Parlament Assambleyası tərəfindən konkret ölkələrə qarşı qərəzli münasibət göstərilir. Bu faktı hansı amillərlə izah edərdiniz?

- Qeyd edirəm ki, Azərbaycanın

Avropa Şurasının, AŞPA-nın ədalətsizliyi ilə üzləşdiyini, bu qurumların hədəfinə çevrildiyini Türkiyə, Rusiya kimi digər ölkələr də açıq bəyan edir. Bildiyiniz kimi, bir neçə il öncə Rusiyaya qarşı sanksiyalar tətbiq edib onu səs hüququndan məhrum edən AŞPA sonrakı mərhələdə bu ölkənin dalınca qaçdı və öz qərarını ləğv etmək məcburiyyətində qaldı. Azərbaycan da beynəlxalq aləmdə ciddi dəstəyi olan müstəqil bir dövlətdir və heç bir qurumun əlində siyasi alet kimi istifadə olunmasına imkan verməyəcək.

"Siyasi məhbus" məsələsi Azərbaycanı təzyiqa vasitəsi kimi hər zaman AŞPA-nın əlində silah kimi istifadə olunur. Prezident İlham Əliyev bunu Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da güclənməsinin səbəblərindən biri kimi dəyərləndirmişdir. Görünən odur ki, 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda "siyasi məhbuslarla" bağlı qondarma hesabatı iflasa uğrayandan sonra AŞPA öz məğlubiyyətini unuda bilmir. Ona görə də mühüm siyasi məqamlarda bu məsələni yenidən gündəmə gətirməklə aranı qarışdırmağa çalışır. 2020-ci il yanvarın 30-da AŞPA-da Azərbaycanda "siyasi məhbuslarla" bağlı qəbul edilən qətnamənin açıq şəkildə qərəzli və ədalətsiz olduğu ondan bəllidir ki, törətdikləri cinayətlərə görə aldıqları cəzalarını çəkmiş və ya əfv olunaraq artıq azadlığa çıxmış şəxslərin azad olunmaları və siyasi məhbus kimi tanınmaları tələb olunur. Bu, sadəcə absurddur.

Azərbaycana qərəzli münasibətin əsas səbəblərindən biri islamofobiyadır. Prezident İlham Əliyevin söylədiyi kimi, Suriya və Liviyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi fonunda AŞPA-da bəziləri bu qurumun sifətində "xristian klubu"na çevrilməsini arzulayırlar. AŞPA və ATƏT-in Azərbaycana yönəlik haqsız siyasəti ölkəmizə qarşı antipatiyanın və islamofobiyanın tərkib hissəsinə çevrilməkdə olan azərbaycanofobiyanın təzahürüdür. Yeri gəlmişkən, buradan Türkiyənin Avropa Birliyinə buraxılmamasının da əsas səbəblərindən birini görmək mümkündür.

Çoxsaylı beynəlxalq müşahidəçilərin bu ilin 9 fevral tarixində ölkəmizdə keçirilmiş parlament seçkilərini demokratyanın inkişafında mühüm addım kimi dəyərləndirmələrinə rəğmən AŞPA-nın seçkilərdən öncə Azərbaycana bağlı qətnamənin qəbulu üçün vaxtın seçilməsi çox mətləblərdən xəbər verir.

Belə təəssürat yaranır ki, bütün dünyanı lərzəyə gətirmiş koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın digər ölkələrə nümunə olduğu şəraitdə belə ölkəmizin uğurlarına qısqançlıqla yanaşan və "beyni"nin də koronavirusa yoluxduğu AŞPA öz davranışları ilə Azərbaycana qarşı qeyri-sağlam niyyətlərindən vaz keçə bilmir.

- Əli müəllim, necə hesab edirsiniz, fəaliyyətdə bu səviyyədə qərəzli mövqə və riyakarlıq nümayiş etdirən bir təşkilatın

dünya ictimaiyyətinin qarşısında öz rolunu qorumaq imkanı varmı?

- Bu qurum öz məsuliyyətsiz və ədalətsiz davranışları sayəsində beynəlxalq və regional səviyyədə nüfuzundan tamamilə məhrum olmaq təhlükəsi ilə üzləşib. Prezident İlham Əliyev də bu ilin əvvəllərində Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu barədə demişdir ki, təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Onun nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir. Çünki onun qəbul etdiyi qərarlar çox zaman qərəz üzərindən verilir. Ona görə də, onun fəaliyyəti nəinki Avropa məkanı və cəmiyyəti üçün, heç onun parlamentariləri üçün də əhəmiyyətsiz görünür və məsələlərin müzakirəsi formal şəraitdə, iştirak sayının minimal həddində keçir. Azərbaycana qarşı münasibətdə isə belədir ki, məsələnin hansı yöndən təqdim olunmasına baxmayaraq, sonda əvvəlcədən hazırlanmış bəyanatlar mövcuddur. Ölkəmizə qarşı atılmış mifik "Azərbaycan landromati" söhbəti sər və böhtan olmaqla yanaşı, həm də AŞPA-nın daxilindəki inamsızlıqdan və qeyri-səmimi münasibətlərdən doğan neqativ keyfiyyətlərin göstəricisidir.

AŞPA-Azərbaycan münasibətlərini təhlil edən Prezident İlham Əliyev qurumun təməlini təşkil edən demokratik dəyərlərin qurumun özü tərəfindən heç də bəşəri qəbul edilmediyini dilə gətirib. Məsələ burasındadır ki, 2001-ci ildə Avropa ailəsinin üzvü olan Azərbaycan o zaman öz üzünə götürdüğü bütün öhdəlikləri həmişə yerinə yetirib. Lakin qarşı tərəf erməni lobbisinin təhriki ilə manipulyasiyalar edərək əsassız tələblər irəli sürməyə və bununla da Azərbaycanı idarə etməyə cəhd göstərmişdir. Öz inkişafına görə yeni nəsil müstəqil dövlətlər arasında layiqli yer tutmuş və bütövlükdə Avropa məkanı üçün çox əhəmiyyətli mövqeye qalxmış Azərbaycan isə belə qeyri-adekvat münasibətlə razılaşa bilməz. Bu məqamda Ulu Öndər Heydər Əliyevin AŞPA-nın əsassız təhriklərinə cavab olaraq söylədiyi bir fikri xatırladıq: "Avropa Şurası bizə bizim ona lazım olduğumuzdan artıq lazım deyil".

Əsas qənaətlərdən biri budur ki, Azərbaycan dövləti bütün istiqamətlərdə dinamik inkişaf etməkdə davam edir və onun beynəlxalq aləmdə öz layiqli yerini qoruya biləcəyinə şübhə yoxdur. Bu yaxınlarda cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə dövlət başçılığı səviyyəsində COVID-19 pandemiyasına həsr olunan Türk Şurasının Zirvə görüşü və 40-dan çox ölkənin dövlət və hökumət başçılığı və xarici işlər nazirlərinin iştirak etdiyi Qoşulmama Hərəkatının fəvqəladə toplantısı ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.

Elşən Musayev: Avropa Şurası hər zaman Azərbaycana qarşı ədalətsiz mövqə nümayiş etdirib

Avropa Şurası hər zaman Azərbaycana qarşı ədalətsiz mövqə nümayiş etdirir. AŞPA-da olan riyakarlığa isə dünyanın heç bir beynəlxalq platformasında rast gəlinmir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin qurumların ölkəmizə qarşı ədalətsiz və qərəzli mövqeyi ilə bağlı Tərtər Olimpiya İdman Kompleksinin açılışındakı nitqində ətraflı dənışı və ictimaiyyətə məsajlar verdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib. Deputat bildirdi



ki, Avropa Şurası və AŞPA-nın ölkəmizə qarşı azərbaycanofobiya hərəkatlarını hər kəs görür və bilir. "Vətəndaşlarımız bu barədə qəzetlərdən, saytlardan oxuyur, amma mən həmin münasibəti canlı olaraq müşahidə etmişəm. Strasburqda həqiqətən dəhşətli şeylər baş verir. Bu məkanın sanki daşı, sütunu ədalətsizlik üzərində hörlülüb, xəmiri xəyanətdən yoğrulub. Həmin riyakarlıq hətta təşkilatın yeməxanasına qədər sirayət edib. Orada da bəzi üç sifətlilər, beş standartlı oyun oynayırlar. Əsas "mirzələri", idarəçiləri adama salonda başqa şey deyirlər, kulisdə başqa şey, çörək kəsdiyi yeməxanada başqa şey. Yəni, son ana qədər müəyyən edə bilmirsən ki, qarşıdakının mövqeyi, münasibəti nədən ibarətdir. Bir sözlə, AŞPA-nın rəhbərləri daim təsir altındadır, əsas söz deyənləri tapşırıq quludur, komitə iclasları xaotikdir və müzakirə predmetləri abstraktıdır. Belə təşkilat demokratik, düzgün, ədalətli mövqə sərgiləyə bilməz? Əlbəttə ki, xeyr. Ona görə də adicəkilən qurumun nüfuzu gənbəgün düşür, batdıqca batır. Təkcə bir faktı demək kifayətdir ki, 365 həqiqi üzvü olan qurumun qışda keçirilən son plenar iclasında cəmi 163 nəfər iştirak edib. Görünən budur ki, məlum gedişlə Avropa Şurası yalnız sədərdən ibarət olacaq. Çünki özlərini biabır ediblər, yürüdükləri siyasətlə nüfuzlarını itiriblər", -deyər E.Musayev diqqətə çatdırıb.

Deputat bildirdi ki, Avropa Şurası ikili standartların ən çox vüsət aldığı platformadır. Məlum səbəbdəndir ki, həmin qurum Ermənistanla və onun işğal altında saxladığı Azərbaycan torpaqlarında baş verən hadisələrə - qondarma seçkilər, qırğınlar, siyasi təqiblərə bağlı bir dəfə də olsun münasibət göstərməyib, xunta rejimini ifşa etməyib. Həttə pandemiya dövründə keçirilən və faktiki olaraq insan heyatı üçün təhlükə yaradan seçkiləri belə görməzdən gəlib. Avropa Şurasının əsl və saxta mahiyyəti bax budur! Prezident İlham Əliyevin də vurğuladığı kimi, AŞPA-nın bu qədər ölkəmizə canı yanarsa, burada insan hüquqlarının pozulmasından narahatdırsa, bəs nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünü çevrilmiş yüz minlərlə azərbaycanlının taleyinə biganə qalır. Bəs nə üçün həmin qurum Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı cəhd belə göstərmir. Məgər onlar insan deyil?!.

"Azərbaycanı ağ-qara ekrandan izləməyə vərmiş etmiş AŞPA və Qərbin bəzi dairələri ölkəmizin uğurlarından narahatdırlar. Onlar bizi istemirlər, müstəqilliyimizi, inkişafımızı istemirlər. Amma həmin qüvvələr nə qədər çalışsalar da, ölkəmizin, dövlətçiliyimizin inkişafına mane ola bilməyəcəklər. Çünki bizim öz yolumuz var və heç kəsdən asılı deyilik", - deyər Elşən Musayev fikirlərini yekunlaşdırıb.

“Levon Ter-Petrosyan da həyəcan təbili çaldı”



“Ermenistanın baş naziri Nikol Paşinyan başını itirib. İşğalçı ölkədə koronavirusa yoluxanların sayı artır. Paşinyanın “maska taxın, sosial məsafəyə riayət edin” çağırışları əvvəlki qulaqardına vurulur”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, Baş nazir koronavirusla mübarizədə sonuncu üsula əl atıb: “Paşinyan Ermənistanda epidemiya

əleyhinə hərəkətin yaradılmasını təklif edib. Təklifin mahiyyəti nədən ibarətdir? Birincisi, Paşinyanın məntiqinə görə, hər bir erməni karantin qaydalarına əməl etməlidir. Bu çağırışda yeni heç nə yoxdur.

İkincisi, karantin qaydaların əməl edən erməni başqalarından bu qaydalara əməl etməyi tələb etməlidir.

Üçüncüsü, Paşinyan karantin qaydalarını pozanların şəkillərinin sosial şəbəkələrdə paylaşılmasını təklif edib.

Görünür, Paşinyan ermənilərin bir-birindən şikayət etməsini işə yarayacağını düşünür. O sosial şəbəkələrdə paylaşılan şəkilləri araşdırmaq məqsədilə polisde monitorinq qrupunun yaradıldığını bildirib. Yəni Paşinyanın məntiqinə görə, həmin monitorinq qrupu qaydaları pozanları müəyyənləşdirib onlara cəza kəsməlidir. Ancaq hazırda polis özü ağır vəziyyətdədir. Ermənistanın polis rəisi Arman Sarkisyanın son açıqlamasına görə, 100-dən çox polis koronavirusa yoluxub.

Ermənistanda vəziyyət o dərəcə kritikdir ki, illərdir susan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da açıqlama vermək məcburiyyətində qalıb. Levon Ter-Petrosyan Ermənistandakı vəziyyəti nə az, nə çox müharibə adlandırır. O bunu belə izah edib: “Birincisi, koronavirus Ermənistana müharibə elan edib. İkincisi, bu müharibəyə görə bütün məsuliyyət hökumətin üzərindədir. Üçüncüsü, bu vəziyyətdə hökumətə qarşı savaşa istəməz xalq satır. Müharibə dövründə daxili mübarizə ağılsızlıqdır və heç bir məntiqə sığmır”.

Beləliklə, Levon Ter-Petrosyan açıq-aşkar keçmiş tələbəsi Nikol Paşinyanı müdafiə edib. Çünki, hər ikisinə bəllidir ki, Robert Köçəryan və Serj Sərkisyan tərəfdarları Ermənistanda ağırlaşan vəziyyətdən hökumətin mövqelərini zəiflətmək üçün istifadə edəcəklər. Bu mümkün ssenarilərdən biridir.

Ermənistanda həтта epidemiya zəifləsə belə iqtisadiyyatı əvvəlki axarına qaytarmaq çətin olacaqdır. Bu Paşinyanın imkanı xaricindədir. Belə vəziyyətin yarandığını heç Paşinyan da gizlətmir. Demək, Paşinyana müxalif olan güclər üçün münbit şərait yaranır. Həmin güclər artır fəallaşsınlar və Ermənistanda “Paşinyan istefa verməlidir” səsləri güclənir. Levon Ter-Petrosyan isə hakimiyyətdə təmsil olunmasa da, vaxtilə onu devirən güclərin - “Qarabağ klanının” yenidən hakimiyyəti ələ keçirməsini istəmir. Ancaq indiki ağır vəziyyətdə bu ondan asılı məsələ deyil”.

Ceyhun Rasimoğlu

Paşinyan getməli və həbs olunmalıdır!

Erməni siyasiləri və KİV-ləri tələblər qaldırıblar



“Fakt budur ki, baş nazir və bir sıra cavabdeh şəxslər nəinki koronavirusla mübarizədə iflasa uğrayıblar, həmçinin öz uğursuzluqlarını hər kəsin üzərinə yıxmağa cəhd edirlər”. SİA xəbər verir ki, bu fikirləri yer.kir.am-a müsahibəsində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, Nikol Paşinyan hökumətdən istefa verərək, müxalifətyönlü “Vətən” partiyasını təsis edən və bu siyasi təşkilatın sədri olan Artur Vanetsyan deyib.

Artur Vanetsyan: “Dərhal onları cinayət məsuliyyətinə cəlb edilmələri üçün prosesə başlasınlar”

Onun sözlərinə görə, baş nazir və fias-koya uğramış digər yerdə qalanlar baş verənlərə görə izahat verməli, ölkədə yaranmış vəziyyətlə bağlı cavabdehlik daşımalıdırlar. “Parlament müxalifətinə çağırış edirik” - “Çiçəklənən Ermənistanı” və “İşliqlı Ermənistanı” - ele indice parlamentde istintaq komissiyası yaradaraq qanunverici orqana baş naziri və digər cavabdeh şəxsləri çağırınsınlar, fəaliyyətlərini və fəaliyyətsizliklərini araşdırsınlar, lazımi siyasi qiyməti versinlər, həmçinin bəzi fəaliyyətlərə görə dərhal onları cinayət məsuliyyətinə cəlb edilmələri üçün prosesə başlasınlar”, Vanetsyan bildirib. O, eyni zamanda bütün sağlam siyasi gücləri əməkdaşlığın vacib olduğuna inandırmağa çalışıb.

Armenianreport: “Paşinyan ermənilərin əsas probleminə çevrilib”

Bu arada erməni KİV-ləri də anti-Paşinyan kampaniyasına start veriblər. Belə ki, armenianreport saytı “Paşinyan getməlidir” serlohvli yazısında qeyd edir ki, Nikol gəlidiyi gündən yalanlar danışır. “O, həтта Serj Sarqsyandan da pis vəziyyətə düşüb. Bu işə diaqnozdu. Bu diaqnozu xalq verib”, yazan

erməni-anreport əlavə edir ki, bəli, Serj Sarqsyani heç kim, heç vaxt oğurluğuna görə bağışlamayacaq: “Lakin onun və Robert Koçaryanın nə iləsə fəxr etməyə imkanları var... (erməni müəllif Qarabağın işğalını nəzərdə tutur-R.R.) Nikolun işə əlində kozir tutmağa heç nəyi yoxdur. Onun nə Ermənistan, nə də xalq qarşısında heç bir xidmətləri mövcud deyil. Onun yalnız baş nazir kreslosu var ki, onu da ona xalq Sarqsyani devirməklə verib”.

Erməni KİV-i yazır

ki, xalq Nikola çox şeyi keçdi, o cümlədən onun qaranlıq siyasi keçmişini də, xalq anladı ki, aldadılıb: “Bizim qarşımızda korrupsioner və zamandan vaxt qoparandır. Artıq o qədər oğurluq edib ki, nəsil-nəcabəti belə onları xərcləyib-qurtara bilməz. Artıq o qədər yalanlar danışib ki, yalanların nümunələri çoxtomlu kitablara belə sığmaz. Bu adam onda günahkardır ki, vətəndaşlar ölürlər, Ermənistan regionda koronavirusla mübarizədə ən hazırlıqsız ölkədir. O, özünün cinayət-karlıq günahını qəbul etmək istəmir. O, iqtisadiyyatdan tutmuş xarici siyasətdə qədərki digər uğursuzluqlarını da etiraf etmək istəmir. O, artıq Ermənistanın və “Artsaxın” (işğal olunmuş Qarabağın-R.R.) əsas probleminə çevrilib. O, getməlidir...”, deyər erməni nəşri tələb irəli sürüb.

Rövşən RƏSULOY

Artur Vanetsyan: “Ölkə səhiyyə, iqtisadi və sosial böhranla üz-üzə qalıb”




“Hazırkı zamanda koronavirus pandemiyası və Nikol Paşinyan hökumətinin dəyərsiz fəaliyyəti nəticəsində ölkə səhiyyə, iqtisadi və sosial böhranla üz-üzə qalıb”. SİA xəbər verir ki, bu sözləri Ermənistanın “Vətən” partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan bəyanatında bildirib. Onun sözlərinə görə, on minlərlə iş yerlərinin itisara düşdüyü, vətəndaşların gəlirlərinin olmadığı bir zamanda mövcud fəaliyyət stili qəbul-lıqlarla bağlı qərarın ləğv olunmasını tələb edir. Vanetsyan, Paşinyan hökumətini vətənsətdən əl çəkməyə çağırıb.

Erməni general toyun güdazına getdi!

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan istefa verir. SİA xəbər verir ki, istefa ərizəsi Baş Qərargah raisinin oğlunun toy mərasimi ilə bağlıdır. Ölkədə fəvqəladə vəziyyət elan olunsa da, Davtyanın oğluna toy mərasimi keçirməsi ciddi etirazlara səbəb olub. P0andemiyaya baxmayaraq, general oğlunun toyuna 100-dən artıq qonaq dəvət edib.



Alina Nikoqosyan: “İşin dayandırılması statistikaya təsir edəcək və artan təsdiqlənmiş hallar yayımlanacaq”



iyun 8-də Ermənistanda koronavirus infeksiyası hallarının sayı 195 nəfər artaraq 13 325-ə çatıb. SİA Ermənistana məxsus mediada yayılan məlumatlara istinadən xəbər verir ki, bu günə olan statistikaya əsasən ölənlərin sayı 11 nəfər artaraq 283-ə çatıb. Yayılan məlumatlarda qeyd olunur ki, gün ərzində 829 sınaq keçirilib. Xatırladaq ki, dünən Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan, testin əsas hissəsini təşkil edən Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin laboratoriyasının dezinfeksiya üçün bağlandığını bildirib. “İşin dayandırılması statistikaya təsir edəcək, bazar ertəsi günü artan təsdiqlənmiş hallar yayımlanacaq”, deyər Nikoqosyan bildirib.

1992-1993-cü illərdə Milli Təhlükəsizlik Nazirinin birinci müavini işləmiş, AXC İdarə Heyətinin ilk üzvlərindən biri, sonrakı dövrdə "Müsavat" partiyasının funksioneri olmuş Sülhəddin Əkbər o zamankı proseslərlə bağlı "Azadlıq radiosu"na müsahibə verib. Keçmiş nazir müavini müsahibəsində Əbülfəz Elçibəyin Rusiya xüsusi xidmət orqanlarının agentlərinə dəstək olması barədə sensasion ittihamlar irəli sürüb.



Təhmasib Novruzov

orqanlarında çalışmayan birinin birdən-birə Milli Təhlükəsizlik Nazirliyi adlanan, dövlətin bel sütunu rolunu oynayan bir qurumun başına gətirilməsinin özü mütəmali məsələdir və bu faktın özü bir sıra şübhələrə əsas verir. O zamankı hakimiyyət yetkilisi olmuş hər kəs bilir ki, AXC hakimiyyəti dövründə Milli Təhlükəsizlik Naziri təyin edilmiş Fəxrəddin Təhməzov sadəcə İsa Qənbərin yaxın dostu (Sonradan məlum

həddin bəy o zaman ədalət prinsipini gözləmiş və demişdi ki, mən MTN-in agentura siyahısı ilə diqqətlə tanış olmuşam və orda bu ad və soyada rast gəlməmişəm.

Bunu ona görə yazdım ki, mən Sülhəddin Əkbərlə hər hansı şəxsi narazılığımın olmadığını, əksinə, obyektiv cavabına görə ona daxilimdə minnətdarlıq hissi olduğunu da oxucum bilsin. Bununla belə, milli və dövlət mənafeləri olan yerdə hər kəs şəxsi dostluğunu da, şəxsi münasibətlərini də unudub, hər bir məsələyə dövlətçilik kontekstindən yanaşmalıdır. Odur ki, bu müddət ərzində Sülhəddin bəyin susmasını müsbət qarşılaya bilmir və bu günkü açıqlamasını da, məşhur atalar sözündə deyildiyi kimi, "daldan atılıb topuğa dəyən daş" hesab edirəm. Vətəninə, millətini, dövlətini səmimi sevən insan otuz ilə yaxın bu vətənə, bu dövlətə, bu xalqa, fərq etməz bilərəkdən, ya bilməyərəkdən olmazın zərərini vermüş ünsürləri tanıdığı halda susa bilməz. Susursa, deməli onun

biri, ona gələcəkdə vəd edilən yüksək vəzifənin eyniyəsində olduğundan, bu dadlı vəzifə tikəsindən özünü məhrum etmək istəmədi. Bəs indi necə oldu ki, belə açıqlamalara start verdi? Bunun da cavabı çox sadədir. Çünki artıq müsahibəçilərin özləri də əmindilər ki, onların yenidən hakimiyyətə gəlməsi heç vaxt gerçək olmayacaq yuxudan başqa bir şey deyil. Əli başqanlıqdan da çıxan Sülhəddin bəyin ilk növbədə eks-başqandan qisas fikrinə düşməsi gözlənilən idi. Amma bu, artıq vətənpərvərlik, millətçilik, dövlətçilik kimi yozula və qəbul edilə bilməz. Bu, sadəcə intiqam hissinin təlatümüdür ki, cəmiyyət də bu həqiqəti yaxşı anlayır.

Əslində bu faktları bilib illərlə, on illərlə susqunluq nümayiş etdirməyin özü də milli xəyanətə dəstək vermək hesab edilməlidir. Daha bir maraqlı məqam ondan ibarətdir ki, Sülhəddin Əkbər AXC funksionerləri arasında hakimiyyətə

Gecikən etiraf, yoxsa daldan atılan daş



təmsil olunmuş

oldu ki, İ.Qənbərin agentlik fəaliyyətinə DTK-da mehç F.Təhməzov rəhbərlik edirmiş olduğu üçün təyin edilib və nazirliyin fəaliyyətinin məsuliyyəti əsasən Sülhəddin bəydən soruşulurdu. Yəni AXC funksioneri olaraq bu mühüm quruma de-fakto Sülhəddin bəy rəhbərlik edirdi. Belə olan təqdirdə iyirmi səkkiz il susduqdan sonra, belə bəsit açıqlama ilə meydana çıxmaqda məqsəd nədir görəsən?

Həmçinin, açıqlamasında səmimidirsə, o zaman daha bir sual meydana çıxır: Bu gün bütün cəmiyyətə gün kimi aydındır ki, keçmiş SSRİ DTK-nın Azərbaycandakı şəbəkəsinə Yusif Səmədoğlu və İsa Qənbər birlikdə rəhbərlik edirdilər (Yusif bəyin 1997-ci ilin noyabr ayında "Nezavisimaya qazeta"da dərc olunmuş müsahibəsində bu fakt etiraf olunur). Bunu hər kəs bildiyi halda Sülhəddin bəy bilmirdimi? Bildiyi halda mehç İsa Qənbərin başqanı olduğu "Müsavat" partiyasının funksioneri kimi siyasi fəaliyyətini davam etdirməsi qərba deyilmi? Uzun illər Azərbaycanın mətbuat orqanları İsa Qənbər və digərləri ilə bağlı yazılarını yaxın qoymur və bunu şəxsi zəmində intriqa kimi qarşılayırdılar. Nəhayət, 2001-ci ilin fevral ayında "Azad Azərbaycan" qəzetinin o zamankı Baş redaktoru Vüqar Əliyevlə görüşüb söhbət edərkən, bəzi fikirlərini maraqla qarşıladı və onun tapşırığı ilə qəzetin Vəli Vəliyev və Fədil Paşayev adlı əməkdaşları mənədən geniş həcmli müsahibə götürdülər. O zaman həmin qəzetin ardıcıl beş sayında, hər biri iki səhifə olmaqla dərc olunan bu müsahibə cəmiyyətdə əsl şok yaratmışdı.

Sülhəddin bəyin bu gecikmiş açıqlamasını sosial şəbəkələr sensasiya kimi qəbul etdilər və geniş şəkildə yaydılar. Əvvəlcədən deyim ki, Azərbaycan Xalq Cəbhəsini yaradan insanlardan biri kimi, ilk təsis konfransında heç bir fəaliyyəti ilə tanınmayan digərləri ilə bərabər Sülhəddin Əkbərin də İdarə Heyətinə üzv seçilməsi bizlərdə təəccüb yaratmışdı. Ancaq həmin dövrü yəşənmiş hər kəs xatırlaya bilər ki, o zaman necə olursa-olsun AXC-nin yaradılması mühüm idi və xalq kütlələrinin, qaragüruhun idarə edilməsi məqsədilə bəzi məqamlara göz yummaq zorunda idik. AXC-nin Ali Məclisinin üzvü kimi dörd illik fasiləsiz fəaliyyətim dövründə bu təşkilatın İdarə Heyəti üzvləri arasında ən az əlaqə saxladığım və ən az məsləhətləşmələr apardığım şəxs mehç Sülhəddin bəy olub. Odur ki, milli azadlıq hərəkatında elə də ciddi rolunu almıyan, ixtisasca həkim olan, heç vaxt xüsusi xidmət

sevgisi səmimi deyil.

Susmasının səbəbi məlumdu. Sülhəddin Əkbər AXC hakimiyyətdən getdikdən (daha dəqiq ifadə etsək qaçdıqdan) sonra İsa Qənbərin başqanı olduğu "Müsavat" partiyasında siyasi fəaliyyətini davam etdirirdi və bildiklərini açıqlamaq üçün başqanından (həm də kirvəsindən) başlamalı idi. Belə, ac toyuğun yuxuda darı görməsi kimi, hakimiyyətə gələcəklərinə özlərini zorla inandırmanın sırasında duran

Rusiyaya işləyən agentlərin olduğunu deyir. Ancaq adlarını çəkmir. Onları tanıdığına bildiyi halda MTN nazirinin birinci müavini olduğu zaman hər kəsə məlum olan bir sıra faktlara niyə göz yumurdu? İki-üç belə faktı xatırlatmaq istərdim. 1992-ci ilin iyul ayında Azərbaycandan Sank-Peterburqa, erməni P.Ayrikyanın "Ararat" firmasına qırx beş vaqon "Ağdam" və "777" şərabi göndərildi. O

Britaniyada koronavirusdan ölənlərin sayı 40 597-yə çatdı

Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 55 nəfər artıb. Bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb. Bununla da kralıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 40 597 nəfərə çatıb. Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 1 205 nəfər artaraq 287 399 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7 milyonu ötürüb. Bunların 3,4 milyon nəfərdən çoxu sağalıb, 406 mindən çoxu isə ölüb.

Göycayda beş mağaza yanıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Göycay rayonunda bazarda baş verən yanğınlı bağlı məlumat yayıb. FHN-dən SİA-ya bildiriblər ki, Göycay şəhəri Ü.Hacıbəyli küçəsindəki bazarın ərazisində ümumi sahəsi 100 kvadratmetr olan beş mağaza və içərisində mallar yanıb. Bitişik digər mağazalar və bazarın ərazisi yanğından mühafizə olunub. Alov saat 17:15-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Borcun olan 7 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 22 cinayətin üstünü "isti izlər"lə açıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtariş tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

zamankı Dövlət katibi Pənah Hüseynin göstərişi ilə, onun doğma qardaşı Adil Hüseynovun təşkilatçılığı ilə göndərilən bu qədər şərabin əvəzinə zavodlara bir manat da vəsait ödənilmədi. Bütün dövlət qurumlarına, o cümlədən MTN-ə şəxsən bu məsələ ilə bağlı məlumatlar göndərilib maraqlanmalarını tələb etsək də, heç birindən, o cümlədən Sülhəddin bəyin rəhbərlik etdiyi MTN-dən heç bir səs çıxmadı.

Yaxud, 1992-ci ildə Böyük Britaniyanın Azərbaycana ayırdığı 28 milyon funt-sterlinq yardımın Türkiyə bankından ölkəmizə gətirilməsini təşkil etmək üçün vəkəletlə Ankara getmiş Əli Kərimli həmin vəsaitin təxminən yarısını "itirib-batırdı" (?). Xalqın acından qan quşduğu, yeməyə çörək tapmadığı, Qarabağda hərbi əməliyyatlar üçün vəsait tapılmadığı bir zamanda, Əli Kərimlinin həmin vəsaiti mənimsəməsi ilə, məlumatlı olduğu halda MTN-in maraqlanmaması nə ilə bağlı idi? Xüsusilə 1992-ci ilin dekabrından müharibə zonasında başlayan və baş alıb gedən xəyanətlərdən, iyun hadisələrinə gətirib çıxaran hakimiyyət dərəcələrinin xəbərsiz idisə, o necə xüsusi xidmət orqanı idi? Xəbəri olduğu halda heç bir tədbirə əl atmırdısa, bu orqanın özünün rusiyanın və iran fars rejiminin rahat fəaliyyət göstərmələrinə yardımçı olması demək deyildimi? Rəhim Qaziyevin müdafiə naziri postunda oturdulduğu dövrdə Şuşaya hücum olacağı haqda məlumatı ola-ola Azərbaycanı tərk edib Alma-Atada bu hücumun dəstəkçisi olan Rusiyanın müdafiə naziri Pavel Qraçovla görüşə yollanması, yenə həmin dövrdə Müdafiə Nazirliyində hazırlanmış bütün hərbi planların ermənilərə ötürülməsi haqda əldə edilmiş məlumatlar çatdırılsa da, o zamankı MTN rəhbərliyinin susması və heç bir kəşfiyyət fəaliyyəti həyata keçirməməsi hansı məqsədə xidmət edirdi? Sülhəddin Əkbərdən fərqi olaraq mən bu kiçik yazımda artıq anti-dövlət fəaliyyəti göstərən, düşmən maraqlarının gerçəkləşməsinə yardım edən dörd nəfərin adını çəkdim.

Mehç bu və haqqında yazmadığım digər sayəsiz-hesabsız düşmən maraqlarına xidmət edən ünsürlərin fəaliyyətləri və fəaliyyətsizlikləri nəticəsində 1993-cü ilin iyun ayında Azərbaycan ölüm-qalım dilleməsi ilə üz-üzə qaldı və nə yaxşı ki, son anda xalq üzünü BÖYÜK AZƏRBAYCANLI HEYDƏR ƏLİYEVƏ tutdu. O zamankı hakimiyyətin bütün yetkililəri, o cümlədən Sülhəddin Əkbər gözəl bilir ki, bu siyasət nəhəngi, millətini canından, qanından çox sevən əbədi lider olmasaydı, bu gün nəinki inkişaf etmiş, firavan, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilmiş Azərbaycan, hətta bu günkü sərhədləri ilə xəritədə mövcud olan bir məmləkətin olması da şübhəli idi. Yaxşı olar ki, Sülhəddin bəy də, onun kimi gecikmiş etirafçılar da bu faktı etiraf etsinlər! Etiraf böyüklük əlamətidir. Özlərinin böyük olduqlarını, rəhmətlik Yusif Səmədoğlu kimi, vətəninə, millətini və dövlətini həqiqətən sevdiklərini göstərmək istəyirlərsə, bunu etsinlər. Əks-təqdirdə artıq bütün xalqa məlum olan bəzi məqamları otuz il sonra etiraf etməklə daha da kiçilmiş olurlar.

Etirafı, üzrxahlıqları və gələcək nəsillərə həqiqət qutularının açılmasını gözləyirik! Əks-təqdirdə gələcək nəsillərin əməllərini arxivlərdən öyrəndikcə, lənətləyəcək, məzarlarını belə rahat buraxmayacaqlar!

Eldəniz Quliyev Cəmil Həsəniyə elə cavab verdi ki... SATQIN SƏNSƏN!

“Allah özü şahiddir ki, mən bu statusu yazmaq istəmədim.

Amma Cəmil Həsəninin “Filmin sonu” başlığı altında və qəzə janrında yazdığı ittihamlarına cavab vermək məcburiyyətində qaldım”, SİA xəbər verir ki, bu fikirləri Milli Şuranın koordinatoru mərkəzinin sabiq təmsilçisi, qurumdan istefa vermiş Eldəniz Quliyev facebook sosial şəbəkəsində Cəmil Həsəninin onu ittiham etməsinə yönəlmiş fikirlərinə cavabında yazıb.

Cavabın diqqət çəkən hissələrini təqdim edərək qeyd ediblər ki, artıq “ox öz yanından çıxıb” və tərəflər arasında daha əvvəllər nümayiş etdirilən “mədəni müzakirələr” daha çox ağır ittihamlarla, hətta təhqirlərlə əvəz olunmaqdadır. Belə ki, “Cənab professor həmin statusda, az qala bəndənizi satqıncılıq meyllərində suçlayır və mənim hakimiyyətin Milli Şuranı dağıtmaq planlarında müəyyən yer almış fiqur olduğuma eym vurur... Hətta bir az da qabağa gedərək, ailə məsələlərimə də müdaxilə edir və bununla qırmızı xətti tapdımış olur”, deyərək davam edən E.Quliyev bu kimi məsələlərin arxasında əsasən AXCP sədri Əli Kərimlinin trollarının dayandığına da işarə edir. C.Həsəninin siyasi məsələləri ailə müstəvisinə gətirməsini də dolayısı ilə buna aid edir. SİTAT: “Cəmil müəllim, körpüləri bu sayaq hövke ilə yandırmayın. Çəşib düşmən tərəfində qala biləcəyinizdən ehtiyat edin...”

Son zamanlar Milli Şurada nə baş verdiyini, mənim oranı tərk etməyimin səbəblərini aydın və səmimi şəkildə izah edəcəm. Amma bir qədər sonra”.

“Cənab Həsəni, indi nə oldu, nə baş verdi ki, mənim Milli Şuradan uzaqlaşdırılmamı, MŞ-ya ciddi problemlər yaratmamı haqda ard-arda sicilləmə statusları yazırsınız?!”

Beləliklə, ən çətin vaxtlarında birinci olaraq “sinəsini qabağa verdiyini” minnət üsulu ilə öne çəkən E.Quliyev özünün məhz qurum rəhbərliyi tərəfindən uzaqlaşdırıldığı iddiasını rədd edərək, özünün oranı tərk etdiyini bildirib: “Cənab Həsəni, indi nə oldu, nə baş verdi ki, mənim Milli Şuradan uzaqlaşdırılmamı, MŞ-ya ciddi problemlər yaratmamı haqda ard-arda sicilləmə statusları yazırsınız?!” Və nədən bu statusların əksəriyyətində, yumşaq desək, həqiqəti əks etdirməyən fikirlər, müddəalar və dezinformasiyalar səsləndirirsiniz?! Mən indi yəqin nə kino və ədəbi yaradıcılığımda, nə də siyasi-ictimai fəaliyyətimdə zərər qədr də olsa riyakarlığa, qeyri-səmimiyyətə, satqıncılığa, vicdansızlığa yol verməmişəm. Bu yaşdan sonra bu, heç mümkün də deyil. Hər zaman milli-mənevi və dini dəyərlərin, milli azlıqların hüquqlarının qorunması yolunda mücadilə aparmışam. Aparıram və bundan sonra da aparacağam. Bunu, kimdə olmasa, Cəmil bəy, siz yaxşı bilirsiniz axı!..”

“Özünü ziyalı sayan heç bir bəndə belə ağ yalanları utanmadan, yeni qırmızı-qırmızı deməz...”

“Eyni zamanda, Cəmil bəy, eləcə də MŞ Koordinatoru üzvləri çox yaxşı bilirlər ki, mən Milli Şuradan məhz bu dəyərlərə sayğısız münasibətə görə istefa vermişəm. Mənim üçün bu dəyərlər tale-



də belə ağ yalanları utanmadan, yeni qırmızı-qırmızı deməz...”

“O ki qaldı ailə məsələsinə ironik atmacanıza...”

“Doğrusu isə budur: ... Mən Milli Şuradan çıxarılmamışam, şəxsən öz istəyimlə istefa vermişəm. Səbəbini yuxarıda qeyd etmişəm... Guya MŞ-da qalmağım üçün hamıya yalvarmışam... - bu da ağ yalan, hətta riyakarlıqdır”, deyən E.Quliyev əlavə edib ki, guya MŞ Koordinatoru Mərkəzinin üzvləri onun qurumdan çıxarılmadı barədə əvvəlcədən razılığa gəliblər: “Tamamən və başdan ayağa qanun qoymadı.”

E.Quliyev suallarını davam edir: “Bu necə olur ki, dəfələrlə parlamentdə təmsil olunmaq təkliflərinə mən rədd edərəm, amma siz siyasi partiya yoldaşlarınızı atıb da, gedib 10 il deputat olursunuz. Və yenə də mən satqın olaram?!... O ki qaldı ailə məsələsinə ironik atmacanıza... bunu, sizə heç yaraşdırmadım. Ayıbdır. Həyat yoldaşımın Xalq artisti fəxri ad almasını az qala hökumətə satqıncılığım kimi qələmə verirsiniz... İndi bütün ömrünü milli kinoya həsr etmiş, ahlil bir aktorisəyə fəxri ad verilməsini mənə qarşı ittiham kimi irəli sürməyiniz... ən yumşaq tərzdə desəm, ləyaqətsizlikdir... Və siz hətta bu məsələdə də növbəti yalan sərgiləyirsiniz. Xalidə xanım Xalq artisti fəxri adı alanda Milli Şura üzvləri, başda siz olmaqla, hamınız məni təbrik etdiniz... İndi durub sözlətlə mənə bəyan edirsiniz ki, guya “başınız qarışıq olduğundan təbrik etməyi unutmusunuz”. Nə oldu, birdən yadınıza düşdü?..”

Hörmətli Cəmil müəllim, son olaraq bildirim ki, əgər siz həqiqətdən həyat yoldaşımın fəxri ad almasına görə mənə satqın hesab edirsinizsə, (hər halda yazınızdan belə qənaət yaranır) və bu haqda ciddi-ciddi abzaslar yazır, eləcə də eyni mövzunu düşük-düşük adamlara yazdırırsınızsa, onda mənə, istə-istəməz, sizi həm satıcı, həm də satılmış adlandırmağa sövq edirsiniz. Mən də qayıdıb deyə bilərəm ki, siz satıcı kimi milli-mental və dini dəyərlərimizi “optovoy” şəkildə və keçirilməyə əcnəbilərə satırsınız. Satqın kimi isə... yenə də, qayıdıb deyə bilərəm ki, mənə əsaslı şübhələr yaranıb ki, siz ABŞ-a gedəndən bəri kimlərin təsir dairəsinə düşmüşünüz və Azərbaycanın Dövlətçilik maraqlarına zərər vuraçaq haqalı-məkikli mövqe nümayiş etdirirsiniz...”

“Görünür cavan vaxtlarınızda hind kinolarına çox baxmısınız”

“O ki qaldı “filmin sonu” mesajınıza... tələməyin”, deyərək hiddətini gizlətməyən E.Quliyev sonda yazıb: “Görünür cavan vaxtlarınızda hind kinolarına çox baxmısınız. O kinolarda filmin əvvəlində, yeni elə ilk kadrlardaca filmin sonunun nə ilə bitəcəyi bəlli olur... Odur ki, çalşın baxdığınız filmləri əvvəldən izləyin... Ziyalılıq təkcə elmi dərəcəyə, savadla, yaxud sosial mənşəyə və yüksək titullarla ölçülmür. Ziyalı bəndə millətin vicdanı simvolu olmalı və ONUN məsuliyyət yükünü daşıması bacarmalıdır. Ziyalılığın ən mühüm meyarı ALİ-CƏNABLIQDIR. Və təəsüflər ki, özünü bu katiqoriyadan sayan bir çox insan bu ilahi keyfiyyətdən məhrumdurlar!”

Rövşən NURƏDDİNOĞLU



RÖVŞƏN
rovsen.rasulov@mail.ru

Polis həqiqəti: bax və ayıl, ayıl və sən kimi düşüncələrə də izah et ki...

Gələn həqiqət və dürüstlük naminə etiraf edək ki, polis daim vətəndaşların keşiyində dayanmaqdadır və bu faktor özünü hər zaman, müxtəlif hadisələr fonunda təsdiq edib. Ümumiyyətlə, Azərbaycan polisi deyərək biz qanunun icrası mexanizmində güc strukturu ilə yanaşı, həm də daim xalqın yanında olan insanları görürük. Polisin “qanun şahıdır” prinsipliyyəti həm də onda irəli gəlir ki, əgər bu prinsipliyyət olmasa anarxiya, özbaşınalıq, müxtəlif cinayətkarlıq halları tüğayn edər, nəinki vətəndaşın, eləcə də dövlətçiliyin özünə ciddi təhlükələr yarana bilər. Biz polisi ən çətin məqamlarda yanımızda görmüşük: yanğınlarda, dağıntılarda, qəzalarda və s. hadisələrdə həyatı təhlükələrə baxmayaraq xilasetmələrdə, yaşlılara, ahillərə, əlillərə yardımlarda və s...

Bu gün Azərbaycan polisinin şərəfli adında Qarabağ torpaqlarının düşməndən müdafiəsi kimi tarixi məqamları da dayanmaqdadır. Azmıdır polis vəzifəsini daşıyan Milli Qəhrəmanlarımız ki, onlar öz canları, qanları bahasına dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunmasında fədakarlıqla iştirak ediblər, qazi və şəhid olublar? Bu kimi və digər faktları kifayət qədər sadalamaq mümkündür.

Lakin ən əsası, dövlətimizin, xalqımızın mühafizəsində dayanan polis qardaşlarımızın belə bir çətin dövrdə - pandemiya zamanında da həyatlarını risklərə ataraq keşiyimizdə dayanmaları bu həqiqətləri anlayanlarda qürur hissi oyadır. Həkimlərimizlə yanaşı, polisimiz də əsl fədakarlıq, qəhrəmanlıq göstərərək bu dəfə xalqın mühafizəsi ilə yanaşı, həm də sağlamlılıqlarının qeydinə qalırlar.

Bu gün dünyanın bir çox ölkələrində koronavirus epidemiyasının qarşısının alınması üçün polis qüvvələri cəlb olunub. Onlar insanların həyatı təhlükələrə qarşı-qarşıya qalmamaları üçün aldığı müvafiq tapşırıqlarını icra edirlər. Amma fakt budur ki, bir sıra hallarda ABŞ, Fransa, Böyük Britaniya və s. Qərb ölkələrində polis aşırı gücdən, zorakı metodlardan istifadə edir, hətta insanları saxlanıldığı zaman izafi gücə yol verərək, onların ölümünə, ciddi xəsarət almalarına da səbəb olurlar.

Yeri gəlmişkən, o da əbəz deyil ki, ABŞ-ın Minnesota şəhərindən başlanan bəlli kütləvi etiraz dalğası artıq digər ölkələrə qədər yayılıb. Sanki Qərb insanları polisə qarşı səfərbər olaraq, bu strukturu “düşmən” kimi görməyə başlayıblar. Bəs daha sonra? Sonrası məlumdur: qarətlər, talarlar, yağmalamalar, digər cinayətlər, qətlər və s. Buna isə anarxiya deyilir. Hadisələr çərçivədən çıxıb və indi daha təhlükəli mərhələyə keçib. Bir tərəfdən pandemiya, infeksiyaya yoluxma halının sürətlə artması, digər tərəfdən isə...

Bax, məsələnin də bir tərəfi budur ki, bu gün özlərini “müxalifət” adlandıraraq “liderlik” edən siyasi qüvvələr dərhal Qərb ölkələrində baş verən hadisələrin Azərbaycanda da yaşanması üçün maraqlı olduqlarını gizlətmirlər. Əslində dövlətçiliyimizə qarşı düşmən olan qaragüruhçu qrupların həmin maraqlarının əsasında da dümənə işləmək, düşmən dəyirmanına su tökmək kimi məsələlərin dayanması şübhəlidir. Bu gün Azərbaycan polisini “dövlət xalqı susdurur” qismində təqdim etmək cəhdinin arxasında başqa nə dayana bilər ki?

Yaxud, niyə bugünlərdə Ermənistan polisi vətəndaşa qarşı ABŞ polisi kimi kobud rəftarı ilə bağlı yayılmış videogörüntülərə qarşı bir dəfə də olsun əks fikir söylənilmədi?! Əlbəttə ki, bunu da etməyə cüretləri çatmadı, çünki onların pul-gəlir mənbələrinin bir tərəfi də bilavasitə erməni lobbisinə, erməni maliyyə donorlarına bağlıdır, bir sözlə sərf eləmədi!..

Ancaq bu kimi danılmaz faktlardan polizimizə həqarətlər yağdırmaq vasitəsi ilə utanmadan, qızarmadan yayınmaqla var-gəl edənlərə bir sualım da var - bu polis sənəndə həmvətəndir, bir övladdır, bir övlad atasıdır, qardaşdır, dayıdır, əmidir... Bəlkə də qaragüruha qoşularaq sosial şəbəkələrdə hay-həşir salanlar fərqiyyə var bilmirlər, ya da buna düşüncələri çatmır ki, geyimləri üzərində Azərbaycanın dövlət atributikalı olan polislərimizin üzərinə zibil atanlar, söyənlər həm də birbaşa dövlətimizə həqarət edirlər. Bunu anlamırlar və sonradan anlasalar, bu da çox gec olur... Necə dəyərlər, arxadan atılan daş topuğa dəyər.

Ey polisimə söyüş söyən, küyə düşüb boğazını yoran düşüncəsiz, tərbiyəsiz və Vətən anlamını anlamayan ünsür, sən təhlükəyə düşməyəsən, yoluxmayasan, həyatın mühafizə olunsun deyərək, gecə-gündüz dənizkenarı bulvarda, şəhərdə, parklarda, küçələrdə qorxa-qorxa gəzməyəsən, evinə, ocağına talançı, oğru, cinayətkar girməsin deyərək sənənin polisin məhz səni (!!!) yağışda, qarda, istidə, palçıqda qoruyur. Açı gözüünü və anla ki, nə qədər ciddi səhvə yol verirsən, bax və ayıl, ayıl və sən kimi düşüncələrə də izah et ki...

Qaydaları pozanların imtahanı dərhal dayandırılacaq

Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan “ProctorDIM” adlı xüsusi proqram təminatı vasitəsilə iyunun 9-da növbəti onlayn sınaq imtahanı keçiriləcək.

Mərkəzdən xəzər.az-a verilən məlumata görə, imtahanda iştirak ödənişsizdir. İmtahana qeydiyyat 8 iyun saat 11:30-dan 17:00-dək aparılır. İmtahanın iyunun 9-da saat 12:00-da keçirilməsi nəzərdə tutulur. İmtahanda hələlik 500 istifadəçinin iştirakı planlaşdırılır.

Yeni sınaq imtahanında 5 iyununda təqdim olunan test tapşırıqlarından istifadə olunacaq.

İmtahana yalnız aşağıda qeyd olunan vaxtda imtahanda iştirak etmək imkanı olan şəxslərin yazılması tövsiyə olunur. Bundan əlavə, 5 iyununda keçirilən imtahanda davranış qaydalarını (imtahan otağını tərk edib qayıtmaq, kiminləsə danışmaq və s.) 20-yə yaxın şəxs pozsa da, proqramı və nəzarət sistemini yoxlamaq məqsədilə onlara imtahanlarını başa çatdırmaq imkanı yaradılmışdır. 9 iyununda keçiriləcək imtahanda isə qaydaları pozan şəxslərin imtahanı dərhal dayandırılacaq.

XƏBƏRDARLIQ

Kilsə - ermənilər üçün “kiçik Ermənistan” anlamı daşıyır

Kilsə - ermənilər üçün “kiçik Ermənistan” anlamı daşıyır. Onlar yerlərini bərkətmək üçün əvvəllər kilsə qurmağa və orada dini ayinlərdən əlavə millətçilik ruhunda təbliğat aparmağa da başlayırlar. Belə ki, digər kilsələrə iddia irəli sürərək öz “Kiçik Ermənistanlarının” sayını çoxaldır və bu yolda yorulmadan səylə çalışırlar. Belə ki, Gürcüstanda erməni katolik kilsəsi, erməni dini qurumları rəsmi olaraq 465 gürcü məbədinə iddia qaldırıblar.

Ermənilərin gürcü müqəddəs məbədlərinə iddiasının əsasında, guya Gürcüstan ərazisində 650 erməni kilsəsinin olduğunu elmi tədqiqatları ilə araşdıran, erməni tarixini saxtalaşdıran Samvel Karapetyan durur. Ən maraqlısı da odur ki Samvel Karapetyan heç bir əsası olmadan tamamilə yalan məlumatla Vardziya kilsəsini “Vardzunik” adlandıraraq “erməni” abidələri sırasına aid edir. Bu məbədləri ələ keçirmək üçün müxtəlif vasitələrə əl atırlar. Buna misal olaraq, Gürcüstanın cənubunda yerləşən məşhur Vardziya kilsə kompleksində Müqəddəs Məryəm ananın vəfatı ildönümü mərasimində törədilən yanğın göstərmək olar. Bu zaman liberal kütləvi informasiya vasitələri gürcü pravoslav kilsəsini “yanğın təhlükəsizliyi qaydalarına” əməl etmədiklərinə görə günahlandırmışdılar. Yanğın şam masasının üstünə kiminsə yanan şam qoymasından başlayıb. Bu yanğın nəticəsində kilsə divarlarında onun gürcü mənşəli olduğunu sübut edən unikal freskalar yanğın tullantıları ilə (karbon monoksitlə) örtülərək ziyan görmüşdü. Buradan belə nəticə çıxarmaq olur ki, kimse bunu bilərəkdən etmişdi. Maraqlısı da odur ki bu yanğında məhz kilsənin gürcü mənşəli olduğunu sübut edən təsvirlər yamışdır. Buradan belə qənaətə gəlmək olur: bunu xüsusi məqsədlə təşkil edilənlər ki, kilsənin gürcü mənşəli olduğunu sübut edən ən bariz nümunələri yox etsinlər.

Pərvanə gölü və onun ətrafı bütün Gürcüstan üçün eləcə də hər bir pravoslav gürcü üçün müqəddəs bir yerdir. Öz əhəmiyyətinə görə, bu ölkənin qədim paytaxtı Msxetadır. Çünki Müqəddəs Nino məhz Paravani gölünün sahilərindən başlayaraq öz yolunu Gürcüstan ərazisinə salmışdır. Gürcülərin xristianlaşması da o vaxtdan etibarən başlamışdır. Ona görə də bu marşrut üzrə 40 günlük bir ziyarət ənənəsi vardır. Hətta Gürcüstanın prezidenti Salome Zurabavili də bu yolu zəvvarlarla birlikdə keçmişdir. Tarixən Pərvanə gölü ətrafında heç bir erməni yaşamamışdır. Ermənilərin “Pərvanə gölü” haqqındakı əfsanələri isə uydurulmuş yalandalardan başqa bir şey deyildir. Erməni köçkünləri burada yalnız 1830-cu ildə peyda olmuş və qədim gürcü kilsələrini mənimsəməyə başlamışlar. Sovet hakimiyyətinin qurulması ilə bu kilsələr tərk edilmiş və ya təsərrüfat obyektlərinə çevrilmişdir. O cümlədən kilsənin olduğu Poka kəndində də ermənilər mal-qara saxlamışlar.

Ermənilər prinsipial olaraq gürcülərin ən yaxşı şəkildə qorunan kilsələrini geri qaytarmırlar. Bu gün müqəddəs kilsə ermənilər tərəfindən tövləyə çevrilmişdir. Belə ki, onlar kilsədən ot və ya mal-qaranın saxlanıldığı tövlə ki-

mi istifadə edirlər. Bu barədə “Nəyə görə Cavaxetinin erməni kilsəsi tövlədir?” adlı yazıda qeyd olunur. Digər bir tərəfdən Karanfilyanın “Cavaxın xəzinələri - Pərvanə gölü” adlı yeni filmində “qədim erməni əyaləti”nin tarixi və müasir vəziyyəti haqqında danışılır. Beləliklə də, müəllif filmə Poka kəndindəki faktı qeyd alır. Filmədən də göründüyü kimi yerli ermənilər kilsədən tövlə kimi istifadə edirlər. Müəllif isə bu barədə belə qeyd edir: “Kilsədən tövlə kimi istifadə edilməsi heç də müqəddəslərə xəyanət demək deyildir, əksinə onun xilas olunmasıdır. Çünki Sovet İttifaqının süqutundan sonra Gürcüstan hökuməti dini tikililərin gürcüləşdirilməsi kursunu aparır və erməni məbədlərinin gürcülərə aid olduğunu elan edirdi. Kilsəni hansısa şəkildə məşğul etmək onun xilas olunması üçün yeganə şans idi. İndi kilsə təmir olunur, onun bəzəkləri isə orijinal şəkildə qalmasına imkan verir”.

Bundan əlavə qeyd etmək lazımdır ki, filmə Samtsxe-Cavaxetiyanın guya “erməni torpağı” və “Böyük Ermənistan”ın Quqark əyalətinin bir hissəsi olduğunu vurğulayan yalnız fikirlər də səslənir. Əslində isə Samtsxe-Cavaxetinin və xüsusən də Pərvanə gölünün bütün Gürcüstan üçün nə qədər böyük mənəvi əhəmiyyətə malik olması hamıya məlumdur. Ermənilər gürcülərə məxsus olan kilsəni verməmək üçün əllərindən gələni edirlər. Bu barədə gürcü blogeri David Vartumaşvili də yazır: “Erməni kəndində kişilər və qadınlar üçün iki gürcü monastır var, hər ikisinin Müqəddəs Nino adını vermişlər. Kişilərə məxsus olan monastır kənddən bir qədər kənardadır, müasir görünüşə malik olduğu üçün turist üçün o qədər də maraqlı yoxdur. Qadınlar üçün olan monastır isə hamıya məlumdur. Bu monastır yüksəklikdəki təpənin ortasında yerləşir və mühüm tarixə malikdir. Belə ki Gürcüstanın katalikos-patriarxi İliya hələ 1988-ci ildə kilsənin yanındakı bir kənddə köhnə bir evlə əldə etmiş və onu öz adına qeydiyyatdan keçirmişdi ki sərhəd zonası olan və sərbəst giriş üçün icazə verilməyən bu əraziləri ziyarət edə bilsin. 1992-ci ildə baş rahibə Yelizaveta iki monarx ilə birlikdə monastırın təməlini qoymaq üçün Pokaya gələndə patriarxın evi erməni ailəsi tərəfindən zəbt olunmuşdu. İlk illərdə patriarx və monarxlar məkanı pərdə ilə bölərək bu insanlarla qonşuluq etməyə başladılar. Bu yığma üçün mübarizə illəri idi. Dirçəliş isə yalnız 2001-ci ildə başlandı”.

O vaxt Gürcüstan ərazisində erməni təcavüzkarları Abxaziya da gürcüləri öldürür və doğma evlərindən qovurdular. Monastırın əsasını qoyan Gürcüstanın patriarxi və monarxlar qanuni olaraq

əldə etdikləri evlərdən istifadə edə bilmirdilər. Yerli ermənilər özbaşına olaraq onlara aid olmaqla evləri zəbt etmişdilər və gürcü rahiblərini tam 9 il ərzində bu evlərdən çıxartmağa çalışdılar. Gürcülərin öz yurdlarındakı evlərində yaşamağa haqları yoxdur. Çünki bu, ermənilərin “xoşuna gəlmir” və onlar özge evində yaşamaq istəyirlər. Eyni zamanda Abxaziya da digər erməni terrorçuları gürcü qonşularını öldürərək, eləcə də evlərindən qovaraq onların evlərini qənimət kimi ələ keçirmişlər. Həqiqətdə monastırın yerləşdiyi müqəddəs Nino kilsəsi, XI əsr Gürcüstan memarlığının abidəsidir. Gürcü keşişlərinin, rahiblərinin və zəvvarlarının ibadət etmələri üçün heç yerdə yerlərinin olmadığını bilərək ermənilər bir az yaxşı vəziyyətdə olan və damı olan gürcü kilsəsini tövlə kimi istifadə etmişlər. Yaxşı, bir halda ki siz yad kilsəni ələ keçirdiniz, axı özünüz də orada dua edirsiniz. Nəyə görə müqəddəs yeri təhqir edərək onu mal-qara üçün tövlə etmişiniz? Amma yox. Yerli ermənilərə kilsə Allahın məbədi kimi lazım deyilmiş. Onu sırf qanuni sahiblərinə - gürcülərə verməmək üçün tövləyə çevirmişlər. “Erməni xalqının dostluğu və qardaşlığı” məhz bu cürdür. Qeyd etmək lazımdır ki bu təkə işğal olunmuş Abxaziya deyil, bütün ölkə üçün müqəddəs olan yerdə, Gürcüstanın mənəvi qəlbində eləcə də xristianlığın yayılmağa başladığı yerdə baş verir. Kənddə məskunlaşan ermənilərinin gürcü müqəddəslərini təhqir etməsi dərhal dayandırılmalıdır. Poka kəndində onlar tərəfindən tövləyə çevrilən qədim kilsə gürcü pravoslav kilsəsinə verilməlidir və burada ibadət yenidən bərpa olunmalıdır.

Erməni mətbuatının David Qareci monastırına dair süni surətdə qəzəblənmələri ilə yanaşı, eyni zamanda gürcü ibadətqaymalarının ermənilər tərəfindən dağıdılması prosesi də davam etməkdədir. Gürcüstan ictimaiyyətinin diqqətinə David Qareci məsələsinə yönəlmiş bir zamanda erməni millətçiləri Axalkələk bələdiyyəsinin Korxi kəndindəki qədim gürcü kilsəsini qəsdən məhv etmişlər.

Axalkələk bələdiyyəsinin Korxi kəndindəki Müqəddəs Stepan kilsəsinin məhv edilməsi faktını Gürcüstanın Mədəni İrsinin Qorunması üzrə Milli Agentliyi qeyd edir.

Sözündən agentlik kilsədə aparılan işləri vandalizm kimi xarakterizə edərək bu barədə rəsmi feysbuk səhifələrində məlumat verirlər.

Mədəni İrsin Qorunması üzrə Milli Agentliyin əməkdaşları, işlərin icazəsiz olaraq həyata keçirildiyini öyrənmişlər. Gürcüstanın “Mədəni İrsin Öyrənilməsi haqqında” qanununun 30-cu maddəsi əsasında vətəndaş cəmiyyəti Yurik Tsarukyana gördüyü işləri düzəltmək və mövcud qanunvericiliyə uyğun olaraq aşağıdakı tələbləri yerinə yetirmək barədə yazılı xəbərdarlıq göndərmişdir:

O abidənin bütün növ işlərini dərhal dayandırılmalı idi (təməl iş-



**Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu**

KİVDİF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

ləri istisna olmaqla).

Mütəxəssislərin nəzarəti altında kilsənin təməli demir-betonla möhkəmləndirilməli idi. Proses hesabat üçün videoya çəkilməli idi.

Bir ay müddətində qalan işlərin görülməsi üçün Mədəni İrsin Qorunması üzrə Milli Agentlikdən icazə almalı idi.

Agentliyin yazdığına görə, Yurik Tsarukyan tikintiye görə razılığın alınmasına dair tələbləri yerinə yetirməkdən imtina etdi. Agentlik, Gürcüstanın İnzibati Xətalər Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, hesabat hazırlayaraq Yurik Tsarukyanı 5,000 ləri həcmində cərimə etdi.

Ancaq buna baxmayaraq Gürcüstan məbədinin dağıdılması davam etdi. Agentliyin yazdığına həmçinin qeyri-rəsmi məlumatlarına görə, xəbərdarlıq və cərimələrə baxmayaraq, kilsədəki işlər icazəsiz davam edir. Bunun artıq cinayət məsuliyyətinin olması erməni vandallarını dayandırmır. Agentliyin işçiləri isə hüquq qaydalarının pozulması faktını araşdırmağa davam edəcəklər.

Qeyd etmək lazımdır ki Gürcüstandakı Erməni Apostol Kilsəsinin Tiflisdəki erməni millətçiləri, Korxi kəndindəki kilsəni rəsmi olaraq iddia etdikləri 442 Gürcüstan kilsəsinin siyahısına daxil etmiş və ermənilərə aid olduğunu iddia etmişlər.

Bu kilsə Axalkələk bələdiyyəsinin kilsələri arasında sayca 33-cüdü. 1830-cu illərdəki Korxi və Surb Stepanos (Surb Qriqor Lu-

savoriç) 1884-1890-cı illərdə bərpa olunmuşdur - bu məlumat rəsmi Ermənistanın iddiasına əsaslanır. Lakin bu məlumat tamamilə yalandır. Çünki Korxi kilsəsi orta əsrlərdə tikilmiş bir gürcü kilsəsidir ki o zamanda da Samtsxe-Cavaxetiya da heç bir erməni yox idi.

1830-cu ildə kilsə ermənilər tərəfindən tutulmuşdur. 1884-1890-cu illərdə ermənilər tərəfindən ələ keçirilən gürcü kilsələrində təmir işləri aparılmış, kilsələrin gürcülərə mənsub olduğunu isbat edən dəlillər məhv edilmiş, yerinə isə erməni yazısı olan saxta daşlar qoyulmuşdur.

Buna baxmayaraq, Gürcüstanın Mədəni İrsinin Qorunması üzrə Milli Agentliyinin mütəxəssisləri kilsəni araşdırmağa başladılqaları zaman dərhal Korxi kəndindəki kilsənin gürcülərə aid olduğunu təsbit etmişlər. Ermənilər isə onu erməni adlandıraraq yerinə guya ermənilərə aid olduğunu sübut edən saxta daşlar qoymuşlar. Bu isə XIX əsrin sonunda, ermənilər tərəfindən Gürcüstan kilsələrinin kütləvi şəkildə mənimsənilməsi dövründə baş vermişdir. Kilsənin təməlinin və divarlarının gürcülərə mənsub olmasını istənilən mütəxəssis sübut edə bilər. Bundan əlavə, 1890-cı ildəki təmiri dövründə vəhşicəsinə dağıdılmış məbəd kompleksinin məzar daşlarını ermənilər mənimsəmişlər.

Vahid Ömərov
AMEA Qafqazşünaslıq
İnstitutunun şöbə müdiri,
fəlsəfə üzrə fəlsəfə
doktoru, dosent



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

9 iyun

Yay transfer pəncərəsi nə vaxt açılacaq?

FIFA yay transfer dönəmi ilə bağlı qərar verməyə hazırlaşır.

Hər ölkədə mövsümün bitməsinə 4 həftə qalmış transfer pəncərəsi açılacaq. Ancaq müqavilələr 2020/21 mövsümündən qüvvəyə minəcək. Məlumatla görə transfer dönəmi oktyabrın 1-dək davam edəcək. Beləliklə, klublara heyətlərini gücləndirmək üçün ən azı 12 həftə vaxt veriləcək.

Mövsümün erkən başa vurulduğu Fransada iyunun 8-i transfer pəncərəsi açılacaqdı. Lakin FIFA Fransa Futbol Federasiyasına gözləməyi tövsiyə edib. FIFA transfer pəncərəsi ilə bağlı qərarını tezliklə rəsmi şəkildə açıqlayacaq.

Son səhifə

45 kiloqram arıqlayan məşhur müğənni sirrini açdı...



45 kiloqram arıqlayan britaniyalı müğənni Adel fit qalmanın sirrini açıb. Bu barədə "The Sun" nəşri yazıb. Nəşrin məlumatına görə, ifaçı mütəmadi olaraq idmanla məşğul olur. Sənətçi rasionunu da məhdudlaşdırıb. İndi o, karbohidratlara az üstünlük verir.

Adel yemək bişirməkdən imtina edib və hazır sağlam qidalar sifariş etməyə başlayıb. Hər gün müğənni 1700 kalori qəbul edir. Britaniyalı ulduz gündə üç dəfə yemək yeyir. Sənətçi səhərlər tam taxıldan hazırlanan pankek və ya qaynadılmış yumurta qəbul edir. Nahar və şam yeməyində hinduşka eti ilə salat, bir dilim bişmiş qızılbalıq və ya bir az qızardılmış toyuğa üstünlük verir. Yeməklər arasında müğənni bol su və təbii şirələr içməyə çalışır, həmçinin təzə meyvələr yeyir.

Bundan əvvəl Adelin keçmiş şəxsi məşqçisi Pete Gerasimo ulduzun sirrini açmışdı. O, ifaçının dəyişməsinin arıq olmaq arzusu ilə bağlı olmadığını söyləmişdi: "Onun məqsədi sağlamlığı yaxşılaşdırmaq idi". Təxminən 45 kiloqram çəki atan Adelin pərəstişkarları bu cür kardinal dəyişikliyə imza atan sənətçini dəstəkləyib./publika.az



Çinli ekspert:

Koronavirusa qarşı peyvənd payızda hazır olacaq

Cinin respirator xəstəliklər üzrə tanınmış eksperti Con Nanşan yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin payızın əvvəlində ilkin istifadəsinin mümkün ola biləcəyini açıqlayıb.

Çində COVID-19 virusunun törətdiyi xəstəliklə mübarizə və qabaqcıl tədbirlər üzrə yaradılmış ekspertlər qrupunun rəhbəri Con Nanşan bunu Çinin iri texnologiya şirkəti olan "Baidu"nın təşkil etdiyi onlayn tədbirdə çıxışı zamanı deyib. Yeni növ koronavirusa qarşı təbii immunitetin yaranması üçün ölkə əhalisinin təxminən 60-70 faizinin yoluxmasının gerəkdiyini, bunun da 30-40 milyon insanın ölümü ilə nəticələne biləcəyinin ehtimal olduğunu vurğulayan akademik bu səbəbdən yeganə çıxış yolunun əhalinin kütləvi peyvəndlənməsi olduğunu deyib.

Qeyd edək ki, hazırda Çində COVID-19 infeksiyasına qarşı bir neçə peyvəndin kliniki sınaqları aparılır. Çinin yeni növ koronavirusla mübarizəsinə aid hesabatında bildirilir ki, virus ortaya çıxdandan bəri Çin hökuməti xəstəliyin müalicəsi üçün dərmanın, peyvəndin və analiz reagentlərinin hazırlanması üzrə tədqiqat işlərini təşviq edib. Çin mütəxəssisləri 5 növ peyvəndin - inaktivləşdirilmiş vaksin, rekombinant protein vaksin, qrip virusuna qarşı zəiflədilmiş vaksin, adenovirus vektoru əsaslı vaksin və nuklein turşu əsaslı vaksin hazırlanması üzərində çalışırlar. İndiyədək 4 inaktivləşdirilmiş və bir adenovirus vektoru əsaslı peyvəndin kliniki sınaqlarına icazə verilib.

"İnter" Moratanın transferi üçün hərəkətə keçdi

"Atletiko"nun hücumçusu Alvaro Morada "İnter"ə transfer ola bilər. "Tuttosport" xəbər verir ki, Milan təmsilçisi İspan hücumçunu Lautaro Martinesə əvəzləyici kimi baxır.

Məlumatla görə, "göy-qaralar" Madrid klubu ilə danışığa başlayıb.



"Atletiko" hələ Moratanın transfer hüququna tam yiyələnməyib. "Hindular" yayda 27 yaşlı hücumçunu "Çelsi"dən birdəfəlik alacaq. Bu keçid "Atletiko"ya ümumilikdə 50 milyon funt-sterlinqə başa gələcək. Morata daha öncə İtaliyada "Yuventus"un şərəfini qoruyub. O, bu mövsüm 23 oyunda 8 qol vurub, 1 assist edib.



Ukraynanın da "Birinci xanım"ı olacaq

Ukraynada prezident Vladimir Zelenskinin müraciəti ilə birinci xanım statusu yaradılır. Bu barədə "Ukrainskaya Pravda" xəbər verir. "Birinci xanım" statusu Yelena Zelenskaya qanuni hüquq və vəzifələr verəcək. Bu barədə qanun layihəsi hazırlanır.

Ukrayna başçısı bildirib ki, bu, xərc tələb etməyəcək. O qeyd edib ki, həyat yoldaşı pi-məsini deyib: "O, mənim üçün birinci xanım olmaqdan çox, həyat yoldaşım və uşaqlarımın anası kimi daha dəyərlidir". Ukrayna başçısı həyat yoldaşının üz-leşdiyi əsassız tənqidlərin qanunvericilikdə birinci xanım statusunun əks olunmaması ilə əlaqələndirir.



Azərbaycanda ŞOK hadisə: Qonşunun evini gülləbaran etdi!

Biləsuvarda silahlı insident baş verib. XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 6-da Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində kənd sakini O.Muradovun xuliqanlıq zəminində qonşusu A.Kazımovu hədələməsi və evi istiqamətində tufəngdən atəş açması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində O.Muradov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan müvafiq sənədləri olan "İJ-58" markalı ov tufəngi götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.



ELAN

Şirinov Ceyhun Böyükkişi oğlunun adına verilmiş AZE S00007874 sayılı xidməti pasport və Azərbaycan Respublikasının prokurorluğu tərəfindən verilmiş 072-17 sayılı xidməti vəsiqə itdiyi üçün etibarsız sayılır.

Şirvan şəhəri, Bülbül-27 ünvanında yerləşən Qasımov Qabil İsmayıl oğlunun adına olan heyət evinin torpaq haqqında çıxarışı və evin texniki pasportu itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.

"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SİA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600